KÜRD xalqı mübariz və qəhrəman xalqdır
H.Əliyev

DÎPLOMAT

www. Diplomata-kurdi.com

№ 5 (249) 3-9 fevral, Şûbat, sal 2014
Ji meha şûbatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet
Rojnama heftename civakî û sîyasî

Qiymıəti: Hêjaye: 40 qəpik

Bilirsən, nə etmiş kürdlər bir zaman?
Qurtarmış İslamı çox ağır dardan!

Qədim Avropanın xaçpərəstləri,
Yüz illər sındırmış göy məsçidləri.

Müsəlman keçmişin öyrənsə əgər,
Kürdün dərgahına daim baş əyər.

Səbahəddin Eloğlu

Səh. 2

İlham Əliyev Davosda keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbulda iştirak etmişdir

Səh. 8

Hevdîtina Barzanî û Obama hate paşxistin

Səh. 9

Barzanî Rewşa Dawî ya Peymana Petrolê, Eşkere Kir


Səh.12

Hükümetin seçim hesabı yapması süreci bitirir

Səh.8

Kerkukî: Helepçe, Bitwên, Soran û Akrê ji sala 1999 ve Parêzgehe

Səh.4

LAÇINIM DEYƏN DİLİMİZİN BİRİ DƏ SUSDU!!!

Səh.4

LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM

Daşkəsən rayonunun ucqar dağ kəndi Qabaqtəpədə səyyar görüş keçirildi

Səh. 3

Письмо Оджалана к президенту Курдистана может касаться Рожава

Səh. 15

Ensarigolu serdana Komeleya Ciwanên Kurdistanê kir

Səh. 9

Hikûmeta AKPê li daxwaza Ocalan a derxistina ‘qanûna aştiyê’ sar dinêre

Səh. 10

Türkiyə kürdlərlə 25 illik müqavilə imzaladı

Səh. 3

Pêvajoya Cenêv-2 û Rewşa Dawî Ya Sûriyê, Li Munîhê Hat Nirxandin

Səh. 11

Səh. 3

KÜRD ƏDİBLƏRİ HAQQINDA ARAŞDIRMALAR


Səh. 6

1905-06-cı illərdə erməni-müsəlman davasında kürd xalqının rolu

TÜRKİYE
İRAN
BATI KÜRDİSTAN
SURİYE
IRAK
Səh. 13

SIRADAKİ YİRMİ YENİ KANTON!

Səh.7

KURDÊN SEXTEKAR ÊN TEWANDÎRA

İlham Əliyev Davosda keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbulda iştirak etmişdir

Davosda “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbul keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.

Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus ŞVAB dedi:

- Cənab Prezident İlham Əliyev.

Komissar Ottinger.

Xanımlar və cənablar.

Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr olunmuş xüsusi axşam təşkil edilmişdir. Sizin Davosda şəxsi iştirakınız sayəsində regiona maraq artır. Bugünkü görüşümüz zamanı Sizin baxışlarınız və siyasətinizlə bağlı ətraflı məlumat aldım. Açıqlamaq istərdim ki, bir ay bundan əvvəl Azərbaycanda olmuşam və hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq. Bunlar artıq Sizə təqdim olunub. Lakin işlər hələ də davam edir və avqust ayında biz yenidən Sizinlə görüşüb əlavə məlumatlar təqdim edəcəyik. Yekun təqdimat bu ilin sonunda və ya gələn ilin əvvəlində baş tutacaqdır. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Təbii ki, biz əminik, ən müsbət ssenari reallaşacaqdır. Bununla da Sizə xoş axşam və fəal müzakirə arzu edirəm.

Qəbulda çıxış edən Prezident İlham ƏLİYEV dedi:

- Sağ olun. Əvvəlcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr edilmiş bu tədbirin təşkilatçılığına görə professor Şvaba minnətdarlığımı bildirirəm. Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə regional əməkdaşlıq mövzusu müzakirə olundu. Bundan əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilmişdi. Həqiqətən, regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır. Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır. Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır.

Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq. Bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir. Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan “Şahdəniz-2” layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan “XXI əsrin müqaviləsi” adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir.

Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni “İpək Yolu”dur və ümid edirəm ki, artıq gələn il istifadəyə veriləcəkdir. Bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir.

Təbii ki, siyasət sahəsi də mühüm rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olmuşdur. Bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22 il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz idisə, bu gün bu göstərici 85 faizə bərabərdir.

Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür.

Azərbaycana gəldikdə, biz bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olub və ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcəkdir.

Onu da qeyd etməliyəm ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39–cu yerə layiq görüb. Bu, əsasən islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub. Bir daha regionumuza göstərilən maraq və dəstəyə görə professor Şvaba və Davos İqtisadi Forumuna təşəkkürümü bildirərəm.

Bu, mənim Davosa səkkizinci səfərimdir və bu, Azərbaycanın təbliği və təmasların qurulmasında çox faydalı olub. Ötən illər ərzində qurduğumuz təmaslar bu gün kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının və indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin inkişafına xidmət edib.

Bir daha Sizə təşəkkür edirəm və bu mövzunun bundan sonra da diqqət mərkəzində olacağına ümidvaram.

İlham Əliyev Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşmüşdür

WORLD ECONOMIC FORUM
WORLD ECONOMIC FORUM
WORLD ECONOMIC FORUM
WORLD ECONOMIC FORUM

Prezident İlham Əliyev Davosda Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşmüşdür. Loran Fabius Fransa Prezidenti Fransua Ollandın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi bildirildi, qarşılıqlı sərmayələrin əhəmiyyətindən danışıldı. Qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirildi. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilən görüşdə mədəniyyət sahəsində yüksək səviyyədə əməkdaşlığın aparıldığı vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Fransua Ollandın salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş etdi.

İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayserin etimadnaməsini qəbul etmişdir. Səfir Xalid Usman Qayser fəxri qarovul dəstəsinin qarşısından keçdi. Xalid Usman Qayser etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu münasibətlərin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini dedi.

Əlaqələrimizin iqtisadi, mədəni, humanitar və digər sahələrdə də genişləndiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev bunun regional əməkdaşlıq baxımından da önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsini yüksək dəyərləndirdi.

Səfir Xalid Usman Qayser Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Diplomat qeyd etdi ki, əsası dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəkdir. Səfir Heydər Əliyev Fondu tərəfindən ölkəsində həyata keçirilən humanitar layihələrin əhəmiyyətini minnətdarlıqla vurğuladı. Xalid Usman Qayser Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini bildirdi.

Görüşdə ölkələrimiz arasında əlaqələrin sənaye, hərbi-texniki əməkdaşlıq, müdafiə, əczaçılıq, informasiya-kommunikasiya texnologiyaları, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı İlham Əliyev Prezident Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi. ***president.az***

“Diplomat” qəzeti 2003-cü ilin fevralın 2-də ilk nəşrinə başlamışdır. Bu gün qəzet 11 yaşına qədəm qoyur və 249-cu sayı dərc olunur. Bu illər ərzində qəzetimizn ərsəyə çatmasında, inkişafında əməyi olan bütün dostlarımıza təşəkkür edirik və redaksiya adından yaradıcı heyətə və yaxından, uzaqdan bizimlə əməkdaşlıq edənlərə öz minnətdarlığımızı bildiririk!


DIPLOMAT

№ 01(01) FEVRAL , ŞUBAT SALA 2003-a | İctimai-siyasi qəzet | Hejmar 01 | Qiyməti 1000 manat

“Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıca sərvəti qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər çox zəngin olar.”

Heydər Əliyev

Baş redaktordan

Hörmətli oxucular! Bu gündən etibarən respublikamızın mətbuat aləminə “Diplomat” qəzeti qədəm qoyur. Qəzet üç dildə - azərbaycan, kürd və rus dillərində işıq üzü görəcəkdir.

Səhifə 2-də

El adamı, dərdli şair

Mən şair Nəriman Əyyubu son illər tanımışam. Mənə təqdim etdiyi “Ana fəryadı” (1995), “Sağalmaz yara” (1997), “Vedinin yanı dağlar, arxamca baxıb ağlar” (1998), “Sənsiz” (1999), “Vedili dünyam” (2000), “Ana” (2001), kitabından məlum olur ki, çox cavan yaşlarından yazırmış.

Səhifə 5-də

AZƏRBAYCAN ÇOXMİLLƏTLİ AİLƏDİR

Müsahibim tarix elmləri doktoru, professor Qəmərşah Cavadovdur.

1990-92-ci illəri yada salın. Respublikadakı ictimai-siyasi həyatı göz önünə gətirsək, milli münasibətlərin də qaynadığını aydın görürük.

Azərbaycanda özünün düşmənçilik toxumunu səpənlər təkcə onun ərazisinin işğalı ilə kifayətlənmir, onun tarixən formalaşmış xalqa, daha sonra Azərbaycan millətinə çevrilməsində öz yeri olan ayrı-ayrı etnosların bir-birinə qarşı çevirmək, bununla da xalqımızın birliyini pozmaq üçün hər şeydən, istifadə etməyə cəhd göstərirdilər.

Səhifə 2-də

İraq Kürdüstanında kütləvi qətl

5000 ölü, 7000 yaralı

Hələ İran-İraq müharibəsi zamanı irqçi Baas partiyasının rəhbəri, İraq prezidenti, diktator Səddam Hüseyn I Dünya müharibəsindən sonra BMT-nın qadağan etdiyi “Sanf”, “Tabun”, “Sinir” adlı kütləvi qırğın silahlarından istifadə etmişdir.

Səhifə 4-də

40 milyonluq dünya kürdlərinə müraciət

Bəşəri azadlıq yolunda böyük qurbanlar vermiş kürd xalqı!

Keçən əsrin əvvəllərində erməni-türk müharibəsində ermənilər 600.000-dək kürdü qətlə yetirmişlər.

Sovet məkanında 10 minlərlə kürd ailəsini Qərbi Azərbaycan torpaqlarından Qazaxıstan və Sibir çöllərinə sürgün etmişlər.

Səhifə 6-da

Kurd kî ne, Kurdî û Kurdistan çi ne?

Səhifə 3-də

Национальная женская одежда

Предлагаемый материал публикуется из книги “Материальная культура курдов XIX - первой половины XX века”-известного курдоведа Татьяны Федоровны Аристовой.

Səhifə 8-də

Kürdlər öz muxtariyyətlərini elan etdilər

Suriyadakı kürdlər Cizrə əyalətində özlərinin Demokratik Muxtar Respublikalarını yaradıblar. “Axar.az” xəbər verir ki, bu barədə informasiyanı “Fırat” agentliyi yayıb. Agentlik özünü müstəqil elan edən bölgənin rəsmi üç dilin-in olacağın bildirib.

Bununla bərabər burada 22 nazirliyin yaradıldığı da qeyd olunub.

İdarəetmədə maliyyə, iqtisadiyyat və ticarət nazirlərinin qadın olduğu deyilib. Agentlik bölgəni seçilmiş prezidentin idarə edəcəyini yazıb. Qeyd edək ki, bir müddət öncə “Qolos Rosiyi” radiosunda bölgənin özünü müstəqil elan etdiyi haqqında xəbərlər yaymışdı.

PKK liderindən şok açıqlama

“Cavab çox sadədir. Ərdoğandan canlarını qurtarmaq istəyirlər”. “Axar.az” xəbər verir ki, bu açıqlama ilə PKK terror təşkilatının liderlərindən biri olan Cemal Bayık çıxış edib. O, bunun üçün ittifaq qurulduğunu da deyib. “Cavab çox sadədir. Ərdoğandan canlarını qurtarmaq istəyirlər. Bəs bunu kiminlə etmək lazımdır? “Camaat”(fətullahçılar) ilə. Onun arxasında kim var? Təbii ki ABŞ. Ancaq Ərdoğan hökumətini korrupsiya ilə vurmaq olardı. Bəs rüşvət yoxdurmu? Var. Ona görə buradan vurdular”. Qeyd edək ki, Cemal Bayık PKK terror təşkilatının beş qurucusundan bir hesab edilir. “Cuma” kod adı ilə məşhurdur. Xüsusiylə Türkiyədə müxtəlif aksiyaların törədilməsində fəal iştirak edib. O, Suriya kəşfiyyat idarəsi ilə yaxından əməkdaşlıq edib və burada müxtəlif döyüşçülər hazırlanmasında iştirakı ilə seçilib.

Türkiyə Kürdüstanla 25 illik müqavilə imzaladı

Rusiyadan 450, İrandan 500, Azərbaycandan 400 dollar

Türkiyəyə Şimali İraq Regional Kürd Rəhbərliyinin əlində olan təbii qazla əlaqədar yeni sevindirici xəbər gəlib. Kürd Rəhbərliyinə yaxın iş çevrələrinin xəbərinə görə, Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik dövrü əhatə edəcək “sabit qiymətə” başa gələcək alğı-satqı kontraktı imzalanıb. Bu mərhələdə tərəflər arasındakı təbii qazla bağlı razılaşdırılan qiymət açıqlanmır. Ancaq qiymətin hər min kub metr təbii qaz üçün 250 dollar olacağı gözlənilir.

20 milyard kub metr

Kürd bölgəsində çoxlu təbii qaz ehtiyatı var. Türkiyənin illik təbii qaz istehlakı 45-50 milyard kub metrdir. Şimali İraqda çıxarılacaq təbii qaz 2017-ci ildən etibarən Türkiyəyə ixrac ediləcək. 4 milyard kub metr ilə başlayacaq ixracatın zaman içində 20 milyard kub metrə qədər çatdırılması nəzərdə tutulur.

Sabit qiymətlərlə kontrakt

Əldə edilən məlumatlara görə, Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik dövrü əhatə edəcək “sabit qiymətə” razılaşdırılacaq təbii qaz alğı-satqı kontraktına görə qiymət kontrakt dövründə dəyişməyəcək. Şimali İraqdan idxal ediləcək qazın qiyməti rəqib ölkələrdən (Rusiya və İran kimi) alınan qazdan daha ucuz olacaq. Təbii qazın min kub metrinin təxminən 250 dollara alınacağı gözlənilir.

Tankerlərlə neft

Şimali İraq Regional Kürd Rəhbərliyi bir il yarımdır ki, tankerlərlə dünyaya neft satır. Gündə 20-30 min barellik neft ixracatı edir. İndiyə qədər 10 milyon barel neft satılıb. Bunun bazar dəyərinin təxminən 1 milyard dollar olduğu bildirilir. Bu daşıma işlərini Sinqapur mərkəzli “PowerTrans” (PauvəTrans) şirkəti həyata keçirir.

İraqda neft çıxarmağın xərci 4.5 dollardır

Məlumatlara görə, dünyada neft çıxarmağın ən ucuz olduğu ölkə İraqdır. İraqda neft çıxarmağın xərci 4.5 dollardır. 4.5 dolları əlaqədar neft şirkətləri alır. Geriyə qalan 90-95 dolların hamısı dövlətlərin hesabına gedir. Beynəlxalq Enerji Agentliyi (İEA) və Amerika Geologiya Təşkilatının məlumatlarına görə, İraqın sahib olduğu neft və təbii qaz ehtiyatı həddən artıqdır. Ehtiyatların Səudiyyə Ərəbistanındakından belə çox olduğu təxmin edilir. Buna görə də İraqın gələcəyi neft istehsalı tutumu və ixracat gücü həm dünya iqtisadiyyatı, həm də OPEC baxımından böyük əhəmiyyət daşıyır.

Daşkəsən rayonunun ucqar dağ kəndi Qabaqtəpədə səyyar görüş keçirildi

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının mütəmadi olaraq şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində sakinlərlə səyyar görüşlərin keçirilməsinə başlanılmışdır. Səyyar görüşlər Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin, RİHB Aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə birgə demokratik şəraitdə davam etdirilir.

Qabaqtəpə İƏDÜN-də də belə görüşlərdən biri baş tutmuşdur. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev 4000-ə yaxın əhalisi olan Qabaqtəpə kəndində keçirdiyi səyyar görüş zamanı dərin məzmunlu nitq söyləmiş, vətəndaşlarla açıq havada ölkəmizdə gedən böyük və sürətli inkişaf, quruculuq, abadlıq işlərindən, eləcə də rayonumuzda uzun illərdən bəri həllini gözləyən çətin olan problemlərdən danışmışdır. Cənab Başçı qeyd etmişdir ki, indi dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevin apardığı iqtisadi-sosial siyasət nəticəsində ölkəmizdə bütün sahələr üzrə əlverişli mühit yaradılmışdır. İndi Azərbaycan kosmos ailəsinin üzvüdür. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik edib. Həm ölkə daxilində, həm də ölkəmizdən kənarda əldə olunan uğurlar beynəlxalq aləmdə razılıqla qarşılanır. Hər birinizə yaxşı məlum olan yol problemi, təbii qaz problemi bizi həmişə narahat edirdi. Bu gün sizin etimad göstərdiyiniz millət vəkili Rövşən Rzayevin bizə yaxından köməyi ilə problemlərimiz ardıcıllıqla həll olunmaqdadır. Özünüz canlı şahid olaraq görürsünüz ki, Xoşbulaq-Qabaqtəpə-Astaf avtomobil yolunun əsaslı təmiri uğurla davam etdirilir. Azərbaycanda güclü sahibkarlıq mühiti yaradılmışdır. Məhz ölkə Prezidentinin düşünülmüş, uzun illərə hesablanmış siyasətinin nəticəsidir ki, ölkədə güclü transmilli korporasiyalar mövcuddur. Bu korporasiyalardan biri də ölkəmizdə və xaricdə uğurlu fəaliyyət göstərən “AKKORD” Şirkətlər qrupudur. Bu şirkətin rəhbərliyi ilə danışıqlardan sonra Xoşbulaq-Qabaqtəpə-Astaf avtomobil yolunun əsaslı təmiri öz müsbət həllini tapmışdır.

Yaxşı məlumdur ki, Daşkəsən rayonunda əlverişli iş mühiti 4-5 ay çəkir. İlin qalan aylarında iqlim şəraiti açıq havada bu cür işləri görməyə imkan vermir. Daşkəsəndə həlli böyük problemlərlə üzbəüz olan belə işlər məhz “AKKORD” Şirkətlər qrupu kimi dünyada məşhur olan şirkətin gücü daxində mümkün olubdur. Artıq 20 km-ə qədər əsaslı təmir olunmuş yol sizin istifadənizə verilibdir.

Ümumiyyətlə, bildirmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman bütün regionlara olduğu kimi, Daşkəsənə və daşkəsənlilərə də böyük diqqət və qayğısı vardır. Hamımız bu qayğını görür, dünya şöhrətli Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.Onun şəxsində biz hər zaman düzgün yol göstərən, xeyirxahlığı təbliğ edən, dinclik, gələcək nəslin xoşbəxtliyi, firavanlığı naminə, bir sözlə, şərqə günəş kimi doğan Azərbaycanımızın şöhrətinin günbəgün artırılması naminə düşünən, fəaliyyət göstərən əvəzsiz siyasi lideri görürük. Bu gün hər birimiz şahid oluruq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadi kapitalı insan kapitalına yönəltmişdir. Bunu rayonumuzun timsalında daha əyani surətdə hiss edirik. Son illərdə Daşkəsən rayonunda 7 məktəb, 1 uşaq bağçası tikilmiş, neçə-neçə uşaq bağçası və ümumtəhsil məktəbi əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Rayonumuzda hər 30 şagirdə 1 kompyuter düşür. Təhsilin keyfiyyətinin artırılması, uşaqların təlim-tərbiyəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təhsilə diqqət və qayğı günbəgün artmaqdadır. Daşkəsən rayonunda da bunu əyani surətdə görürük. Rayonumuzda əgər 2012-ci ildə ali məktəblərə 27 nəfər, orta ixtisas məktəblərinə isə 12 nəfər qəbul olunmuşdusa, 20l3-cü ildə ölkənin müxtəlif ali məktəblərinə 43 nəfər, orta ixtisas məktəblərinə isə 26 nəfər qəbul olunmuşdur. Bu, göstərilən diqqət və qayğının nəticəsidir və inanırıq ki, bu uğurlarımız gələcəkdə davam etdiriləcək.

Bu il Daşkəsəndə daha 14 məktəbin tikintisi, ucqar dağ kəndlərinə gedən yolların əsaslı təmiri və tikintisi nəzərdə tutulmuşdur. Əmin ola bilərsiniz ki, möhtərəm Prezidentimizin ali diqqət və nəzarəti altında bu il də qeyd etdiyim böyük tikinti, quruculuq, abadlıq, yenidənqurma işləri davam etdiriləcəkdir.

Daşkəsənin xoş gələcəyi vardır. Səyyar görüşdə çıxış edən kənd sakinləri 4000-ə yaxın əhali adından danışaraq göstərilən bu müsbət işlərə görə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə öz dərin minnətdarlıqlarını, razılıqlarını bildirərək qeyd etdilər ki, indiyədək kəndimizdə mövcud problemlərin həllinə bu cür diqqət və qayğı görməmişdik. Bu qayğı bizi dünya şöhrətli Prezidentimizin ətrafında daha sıx birləşməyə ruhlandırır. Kənd sakinləri həmçinin onları narahat edən digər problemlərlə bağlı təkliflərini, istək və arzularını Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının diqqətinə çatdırdılar. Edilmiş təklif və müraciətlər yerindəcə müsbət həllini tapdı.

Səyyar görüşdə 10 nəfər gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edildi, 10 nəfər gənc isə Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olundu.

dashkesen-ih.gov.az

LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM

Bəli, bu mısralar Məhəbbət Kazımovun heyat fəlsəfəsidir hansı ki, bu fəlsəfəni və bu fəlsəfi məktəbi bütün laçınlılar deyil, Azərbaycan vətəndaşları, hətta dogma Laçından didərgin düşərək, Azərbaycanımızın başqa bölgələrində dünyaya göz açmış və Laçını yuxusunda görə bilməyən ovladları, Məhəbbət Kazımovun "LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM" fəlsəfi mahnısı ilə, məktəbi ilə heç bir müəllimin, heç bir alimin öyrədə bilməyəcəyi bir sevgini, Vətən sevgisini elə ustalıqla, məlahətli səsi il həznlə, qüssə ilə, kədərlə kükrəyərək anlatmışdır ki, Məhəbbəti dinləyən, o dərsə qulaq asan bütün auditoriyaya Vətən sevgisini elə aşılamışdır ki, Vətən sevgisi anlamını heç vaxt unutmadan Laçını elə tanımışlar, elə sevmişlər ki, bəlkə də atalarının, babalarının Laçında keçirtdikləri, gördükləri, eşitdikləri qəhrəman kürd xalqının qəhrəman oğulları Qaçaq Nəbidən,Sultan Bəydən, Xosrov Bəydən, babalarının at oynatdıqları oylaqlardan, laçının sıldırım qayalarindan, ayaq dəyməz, əl çatmaz qarlı dağlarından danışsalar da Məhəbbət Kazımovun " LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM" fəlsəfi mahnısı ilə, məktəbi ilə onlara təsir edə bilməzdilər. Məhəbbət Kazimov LAÇINIM, LAÇINIM, LAÇINIM deyə deyə, Laçın həsrəti ilə nalə çəkə-çəkə, inildəyən əvəzsiz səsə malik olan, xalqın sevimlisi, gözəl müğənni Məhəbbət Kazımov Vətən-Laçın həsrəti ilə sevərlərinin ürəyini ölümü ilə közərdərək dünyasını dəyişdi. Məhəbbət Laçın həsrəti ilə dünyasını dəyişdi, Laçın Məhəbbətsiz qaldı. Bəli, Məhəbbəti sevənlər, Məhəbbət Kazımovun "LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM" fəlsəfi mahnısı ilə, məktəbi ilə qidalananlar, dərs alanlar onun dəfnində iştirak etdilər. O, ölümü ilə də xalqı birləşdirdi. Neçə-neçə küsülülər onun dəfnində barışdılar və Məhəbbətin yoxluğuna birgə fəryad edərək göz yaşı tökdülər. Bəli, Məhəbbət Kazımov öz mahnılarının sədaları altında, onu sevənlərin çiynində son mənzilə yola salındı. Allah qəni qəni rəhmət etsin, yeri cənnətlik olsun. Yaxınlarının başı sağ olsun, Allah səbr versin. Qoy xalqımız Məhəbbətin dəfn mərasimindəki kimi, umu-küsünü atıb hər zaman birgə olsunlar.

Tahir Süleyman

LAÇINIM DEYƏN DİLİMİZİN BİRİ DƏ SUSDU!!!

Torpaq, yurd oğulları ilə boy atır böyüyür, elə oğulları ilə də birlikdə kiçilir, əzilir, asılır, əsr düşür, güllələnir.

Laçının, Kəlbəcərin-ümumilikdə Qarabağın işğalından sonra onlarla oğul və qızlarımız elə bu torpaqlara dönüşsüzlüyün qurbanı oldu, əsri oldu, şəhidi oldu. İllərin üstünə il gəldikcə o torpaqlarda şaxələnən, qol-budaq atan, ədəbiyyat, musiqi ağacımız qol-qol, budaq-budaq kəsildi. Şamil Əsgəriylə, Ağa Laçınlısı ilə, Məhəbbəti ilə daha adını çəkmədiyim neçə sənətkarın ölmü ilə qol-budaq edildi zavallı yurdumun yurdsuz, didərgin, kimsəsiz övladları.

KAZIMOVUN XATİRƏSİNƏ QARTAL TİKİNTİ
Bizim ERA Studio

Hər bir itkisiylə bir boy kiçilən Laçınımız, Qubadlımız, Zəngilanımız, Kəlbəcərimiz və neçə-neçə rayonlarımız Məhəbbətin ölmü ilə yenə bir boy kiçildi, yenə musiqimizin bir şax qolu kəsildi. Sarı Aşığı, Hüseyin Kürdoğlusu, Ağa Laçınlısı ilə dədələşən, zirvələşən "Laçınım" elə bu duahaların narahat ruhu ilə beli bükülmüşdü. Bu gün isə Məhəbbət itkisi ilə Laçının beli bir az da büküldü. Gəncliyi o yurdlara bağlayan bir mənəvi körpü də od tutub yandı. Laçına, Qarabağa səsləyən nəğmə dilimizin, musiqi dilimizin biri də susdu.

Onunla ilk və son görüşümü heç vaxt unuda bilmirəm. Onu ilk dəfə acı və həsrət dolu "Laçınım"ı ilə tanıdım. O zaman universitetdə oxuyurdum, dəli-dolu, bir qədər də ərköyün halım vardı. Bir toy məclisində zalın qulaq batırıcı səsindən qaçaraq foyedə oturub dostlarımla mübahisə edirdim. Birdən qeyri-ixtiyari olaraq hamımız qalxıb zala keçdik. Bizi ora çəkən ruhi bir gerçəklik idimi, ya elə yurd yanğısı, vətən həsrəti idimi bilmədim...

Qapının ağzında heykəl kimi dayanıb Məhəbbətin içdən gələn yanğıyla oxuduğu "Laçınım" nəgməsini dinləyirdim. Musiqi bitdi, ama mən, hələ də acı və həsrət dolu, yanğılı sehrın əsarətində idim. Doluxmuş, kövrək bir halda yaxınlaşıb, sanki günah etmiş kimi əl uzatdım. Çox qısa bir dialoqumuz oldu. Bu mənim onunla ilk və son görüşüm idi. Bir daha görüşə bilmədik. Ancaq bu görüşdən sonra, o qısa görüşün şirinliyini və o zamanlar gəncliyimin yenilməz bir ruhu olsa belə, nə qədər aciz olduğumu anladığım məqamı unuda bilmədim.

Məhəbbət təkcə musiqimizin itkisi olmadı. Məhəbbət, Laçının qış yataqlarında qazma daxmada yaşayan və onun "Laçınımı" ilə təsəlli alan bir qocanın itkisidir. Məhəbbət, uçuq-sökük qaçqın məktəbində yazısını dizinin üstündə yazan bir Laçınlı məktəblinin itkisidi. Məhəbbət, hər şeylə təmin olunmuş, yalnız "Laçınım" la o yurdu yuvanı xatırlayan bir zəngin zavvalının itkisidi. Bir sözlə Məhəbbət musiqimizin deyil, təsəllimizin, tarixi yadaşımızın, yurd-yuvamızın, doğma Laçınının, Çormanın, Qarakeşişin, Əriklinin, Ağbulağın, Mişninin, Minkəndin, Kamalının, Çıraqlının, daha adını çəkmədiyim neçə-neçə Laçın kəndlərinin hər bir ailəsinin, hər bir "vətən" deyən dilin itkisidi, ağrısıdır. Məhəbət, o yerlərdən gətirdiyimiz, mərdliyin, cəsarətin, insanpərvərliyin itkisidir.

"Elnən gələn qara günə təsəlli tez tapılar "- deyib bizim atalar. Amma bu itki bir elin-obanın, bir ölkənin itkisi ilə yanaşı fərdlərin qəbul etdiyi, öz baxış bucağına sığdırdığı və öz "mən" gözləri ilə görüb dəyərləndirdiyi, qəbul etdiyi şəxsi dərdi, şəxsi itkisidi. Bir doğmasının, əmisinin, dayısının qardaşının itkisidi.



Hərdən düşünürəm, bəlkə də onu Məhəbət edən, musiqisi ilə yanaşı o böyük mənəvi dünyası, yüzlərlə müğənisi olan ekranlarımızda barmaqla sayılan Kişilərdən biri olmasıydı. Heç kimə sir deyil ki, onda sənətindən də yüksəkdə dayanan bir kişi ləyaqəti, cəsarəti vardı.

Ömrünü Azərbaycan musiqisinə həsr edən Məhəbbətə xalq məhəbbəti tükənmədi və bu gündən sonrada tükənməyəcək. Minlərin könüllü olaraq gəldiyi dəfn mərasimində ona olan tükənməz sevginin bir göstəricisi idi. Bu yazını yazanda onun televizyalarımızın birində sonuncu dəfə oxuduğu "Mirzə Hüseyin Seygahın" dinləyirdim. Səsindəki hüzün, ağrı mənə o qədər sirayət etdi ki xeyli lal dayanıb özümü inandırmağa çalışdım ki, bəli o daha aramızda yoxdu.

Bəli, o bir daha yuxularda gördüyü Laçına gedə bilməyəcək. Amma mən əminəm ki o cismən o torpaqlara dönməsədə ruhu indi həsrətiylə alışdığı Laçının qan çilənən səmasında Sarı Aşıq, Ağa Laçınlı, Hüseyin Kürdoğlu kimi sənətkarların, şairlərin, Soltan Bəyin, Xosrov Bəyin, Kamil Nəsibov kimi qəhrəmanların ruhuyla bir məqamdadır...

Ruhumuz o yerlərdə görüşənədək, ey xalqın Məhəbbəti!!!

Nofəl Ədalət

KÜRD ƏDİBLƏRİ HAQQINDA ARAŞDIRMALAR

Əbdurrəhman Həjarın yaradıcılığına qısa bir baxış

Dünya ədəbiyyatında çox az yaradıcı şəxsiyyət tapılar ki, öz milli psixologiyasını, xalqının yaşam tərzini əsərlərində əks etdirməsin. Böyük mütəfəkkirlər daim ümumbəşəri ideyalarla yanaşı xalqının sivil, demokratik və azad yaşamasını da diqqət mərkəzində saxlamış və bu istiqamətdədə mübarizələrini aparmışlar.

Bu qəbil mütəfəkkirlərdən biri 20-ci yüzildə şərq ədəbiyyatına meteor kimi daxil olan, milli və azad fikirlərinə görə daim təqib olunan, ömrünü sürgünlərdə yaşayan böyük kürd şairi Əbdərrəhman Şərəfkəndi Həjardır.

Həjar dünyavi baxışı olan, milli və dünyavi fikirlərin məğzinə dayanan, ondan qaynaqlanan, hər iki baxışı özündə əks etdirən bir sənətkardır. Onun əsərləri nə qədər millidirsə, bir o qədər də dünyavidir və ya nə qədər dünyavidirsə, bir o qədər də millidir.

Həjar ömrünü sürgünlərdə, həbslərdə keçirsə də yaradıcılıq istiqamətini dəyişməmiş, daha da cəsarətlə əsərlərini qələmə almış və acı gerçəklikləri söyləmiş, arzularını dilə gətirmişdir. Şairin 1957-ci ildə Suriyada mühacirətdə qələmə aldığı “Mən və bülbül” poemasında söylədiyi aşağıdakı fikirlər onun nə qədər mübariz bir şəxsiyyət olduğunu ortaya qoyur:

Tikanlı tikəyəm, məni yeyənin
Gözündən çıxaram açıq-aşkara.
Qanıma susayıb qan eyləyənin,
Bir gün taleyini eylərəm qara.
və yaxud
Tülküyə döndərdim pələngi,şiri,
Indi tülkülərmi yeyəcək məni?

Artıq bu poemanı oxuyanda şairin hansı mubarizə meydanında olduğu göz önündə sərgilənir.

Vətən hər bir sənətkarın dilində müqəddəs bir məkandır. Hər bir sənətkar onu vəsf etməklə, söz gülüstanının min rəg calarından naxış vurub bəzəməklə vətən sevgisini dilə gətirir. Hajarda "Vətənim Kürdüstan" deyərək söləyir:

Cahan olsa bir gözəllik ağacı,
Hər diyarın gövdə budaq sanaram.
Bu ağacın başındakı gül tacı
Sənsən, - deyib eşqin ilə yanaram.

Heç bir rəsmi məktəbdə təhsil almayan, Rza şahın hakimyyəti illərində İranda qeyri dildə şeir yazmaq qadağan olunduğu bir vaxtda doğma Kürd dilində möhtəşəm əsərlər yaradan Hajar, həmçinin maarifçi idealları ilə də seçilir. Xatırladım ki, Həjar Ərəb və Fars dillərində mükəmməl bilsə də əsasən Kürd dilində yazıb yaratmışdır.

Həjar elmin, siyasi mübarizənin önəmli olduğunu göstərməklə yanaşı, kortəbii inqlabın deyil, savadlı idarəçiliyin önəmini açıq şəkildə göstərirdi. Müəllif “Laylay” adlı mənzuməsində azad yaşamanın yolunu bu cür dəyərləndirir və təbliğ edir:

Istəmirsən əgər yadlara olasan qul,
Azadlığın yolunu sənə göstərim, oğul.
Günün qara keçsə də, əzizim, get məktəbə.
Təhsilsiz bəşər çətin yetər mətləbə.

Təhsilsiz insanın bəlalarını öncədən görən, yalnız atası Hacı Molla Məhəmməddən dini təhsil alan Hajar böyük bir pedoqoq, əvəzsiz müəllim olduğu da ortadadır.

Həjar kimi şəxsiyyətlər dünyaya az-az gəlir ki, onları da zaman doğru anlaya bilmir. Lakin onlar nə qədər əzab içində yaşasalarda öz haqq yollarından dönmürlər.

Milli adət-ənənələri əks etdirən şeirləri, poema və pyesləri bir bədii əsər olmaqla yanaşı fundamental bir tədqiqat əsəridir. Kürd xalqının milli etnoqrafiyası-adət-ənənələri, yaşam tərzləri, mərasimləri bu əsərlərdə orijinal bir şəkildə sərgilənir.

Şairin bu qəbil əsərlərini humanitar elmlərin müxtəlif sahələrinə aid etmək olar. Burada, tarix, ədəbiyyat, incəsənət-musiqi və.s. sahələrin bədii ifadəsi içində, elmi tədqiqini də görürük. Müəllif şərq və qərb ictimai fikirlərinin müsbət dəyərlərindən də yan keçmir, yaradıcılığında onları da bədii bir dildə ustalıqla əks etdirir. Həjar söz boyası ilə rəsm cızan unikal şəxsiyyətdir. Şərq ədəbiyyatına nəzər yetirsək yallı rəqsini tərənnüm etdən və onun incəliyini sərgiləyən onlarla sənətkar görə bilərik. Lakin, əminliklə deyə bilərəm ki, bu sənətkarların heç biri yallı rəqsini Həjar qədər incəliklə təsvir edə bilməyib. Azərbaycanda mühacir ömrü yaşamış tədqiqatcı alim Rəhim Qazinin təbirincə desək “Yallı heç bir sənətkar tərəfindən Həjar qədər canlı və incəliklə göstərilməyib”

***

İnsanı daima öz ağuşunda saxlayan bir hiss mövcuddur ki, ona hər bir fərd ehtiyac duyur. Bu hissin doğurduğu sevinci də, kədəri də ömrü boyu şirin xatirə kimi qoruyur. Adi insanlardan fərqli olaraq, şairlər bu hissin təzahürünü poeziyaya gətirir və bu sirli-sehirli dünyanın möcüzələrini sözün möcüzəli qanadı ilə aca bilir.

Nəzərə alsaq ki, məhəbbət, sevgi adlandırdığımız hiss cinsi-heyvani hisslərdən doğulmur, onun başlıca mayası təmiz və pak niyyətdən yoğrulub, onda məhəbbət poeziyasının da nurdan və paklıqdan doğulduğunu qəbul etmiş olarıq. Bu baxımdan kürd ədəbiyyatının görkəmli siması olan Həjar poeziyasını insanlıq mayası adlandırmaq olar.

Gəl yenə çəmənin seyrinə çıxaq,
Gözümüz qəlbimiz danışsın ancaq.
Bizi görən olar - demə, sevgilim.
Dünyada sevilmək sevmək qalacaq.

Həjarın şeirlərindəki orijinallıq şairin qəlb dünyasını tam açıqlığı ilə əks etdirir. Şair heç nədən çəkinməyərək sevgilisi qarşısında hər şeyini qurban verməyə hazır dayanır:

Ey bədirlənmiş hilal, baxma
yaşın on dörddü,
Olaram gözlərinə min dəfə
qurban doymaz.

Şairin lirik şeirlərində bir ağrı, həsrət sezilməkdədir, həsrət günəşi parlamaqdadır. Hər bir şairin qəlbinə doğma olan hicran ağrısı, sanki Həjarın yaradıcılığında daha çox qol-qanad açıb. Rübailərinin böyük əksəriyyətində hicran yanğısı qabarıq şəkildə görünməkdədir.

Üzündən utanar bağların gülü,
Bənövşə dayanır boynu bükülü,
Dilim çox arzular dil busasini,
Fəqət tükənmir hicran nisgili
***
Göz dikdim yollara gözüm göyərdi
Kainat elə bil sükuta daldı,
Üfüqdə bir ulduz titrədi birdən,
Onun da qəlbini min həsrət aldı.

Həjar sevdiyi qadını ilahiləşdirməsə də, onun qarşısında aciz olduğunu etiraf edir. Şairin bu etirafı acizanəlikdən deyil, o, böyük bir gözəlliyin vəsfini qəlbimizdə canlandırır.

Dilim dodağının vəsfində aciz...
və yaxud
Acizəm yanağın vəsfində aciz...

Şair vəsf etdiyi gözəli sonuncu məqama qədər vəsf edir ki, bundan o yana vəsf etməyin qarşısında acizdir.

Şairin lirik şeirlərindəki bədii bənzətmələrin bir qismi xalq deyimlərindən gəlsə də, bu bənzətmələr Həjar qələmində daha orijinal şəkil alır. Bu da söylənilmiş fikirlərin təkrarı deyil, yeni deyim tərzi kimi ortaya çıxır.

Duz səpdi yarama, dodağı duzlu,
Yaralı buz istər, ürəyi buzlu.

Beytin hər iki misrasının birinci tərəfində işlənən “duz səpdi yarama”, “Yaralı buz istər” məcazi xalq deyimləri; ikinci tərəfdə işlədilən dodağı duzlu”, “Ürəyi buzlu” məcazları ilə yeni məzmun qazanır. Bu da şairin təxəyyülündən qopan, yeni məna, məzmun daşıyan kamil misralardır.

Sevgisiz şair sözü, dil açmayan körpəyə bənzər ki, onu nə anlamaq, nə də kimlərəsə anlatmaq olur. Məhəbbət lirikası tanrının insana bəxş etdiyi, insan üçün ilahi nemət olan sevginin dilidir.

Bunun əzabları nə qədər çox olsa şair ilhamına o qədər işıq salar. Bu səbəbdəndir ki, Həjar şeiri yenilməzliyi ilə seçilir.

Uzun illər sürgündə, vətənindən uzaq yaşayan şairin ürək dili ilə qələmə aldığı əsərləri hicran ağrısına, onun əzablarına sinə gərir. “Əqidəni edam etmək olmaz” deyən bu bəşəri sənətkar, ölməz söz ustadı bəşəriyyətin mayası olan sevginin də edamını mümkünsüz sayır.

Kirpiyin ləşkərin nizamla gəldi,
Könül qarətinə ilhamla gəldi,
Sevindim yarına qəsd eləyirsən
Gözümdən dup-duru bir damla gəldi.

Səhifəni hazırladı: Nofəl Ədalət



Yunus Rauf Dıldari

Çox erkən dünyasını dəyişən, buna baxmayaraq önəmli əsərləri ilə kürd ədəbiyyatında yeri olan Yunus Rauf 20 fevral 1918-ci ildə Şərqi Kürdüstanın Köysancaq şəhərində dünyaya gəlib. İbtidai təhsilini Ronyada, orta məktəbi Həvlerdə bitirən Yunus Rauf Təhsilini Bağdad unveristetinin hüquq fakültəsində davam etdirmişdir.

Unveristeti bitirdikdən sonra İraqın müxtəlif şəhərlərində ixtisası üzrə çalışan Yunus Rauf bu dövrdə kürd ədəbiyyatı ilə yaxından tanış olur. Hacı Qədiri Koyi, Bekəs, Pirmerd, Kurdi və s. kimi önəmli yazarların yaradıcılığını dərindən mənimsəyən şairin ilk şeiri 1935-ci ildə Dildari təxəllüsü ilə “Ronabi” dərgisində nəşr edilir.

O dövrdə Iraqda başlayan etiraz dalğasına qoşulan Yunus Rauf Dildari “Hiva” partiyasının yaradılmasında yaxından iştirak edir. 1940-cı ildə təhsilini davam etdirən Dildari siyasi fəaliyyətini də genişləndirir.

Qazi Məhəmmədin rəhbərliyi ilə 1946-cı ildə mərkəzi Mahabbat olmaqla elan edilən Kürdüstan Demokratik Respubilikasının dövlət himninin müəllifi olması, Dildarini kürd ictimai və siyasi fikirində, eləcə də ümumdünya kürdləri arasında daha sevilən edirdi.

Bu himn hələ də kürdlər arasında ulusal marş olaraq qəbul edilir və hal-hazırda şimali İraq Kürdüstan Muxtariyyatının rəsmi himnidir.

Ömrünün yarısını kürdlərin azadlıq ideyalarına həsr edən və hər cür mübarizə yolunu sınayan Yunus Rauf Dıldari ömrünün bahar çağında 1948-ci ildə 30 yaşında əbədiyyətə qovuşur. Özündən sonra qalan ideyaları və əsərləri, xüsusi ilə haqqında söz açdığımız “Ey rəqib” marşı onun əbədi yaşarlığının əsasını təşkil edir.

1905-06-cı illərdə erməni-müsəlman davasında kürd xalqının rolu

Əvvəli ötən sayımızda

LALAYEVİN BAKI ŞƏHƏRİNDƏ TÖRƏTDİYİ ƏHVALAT

Bakı şəhərində erməni milliyyətinə mənsub olan Lalayev soyadlı bir nəfər vardı, karxana sahibi idi. Bu erməni var-dövlətinin çoxluğundan özünü hədsiz dərəcədə qudurğan aparırdı. Belə ki, ermənilərin məclisində və ya yığıncaqlarında müsəlman tayfasının adı çəkiləndə o, ermənilərə müraciətlə deyirdi ki, «sizə ar olsun, müsəlmanın adı gələndə titrəyirsiniz, müsəlmanlar kimdir ki, onlardan belə qorxursunuz?

Mən müsəlmanları bir milçək və qarışqa hesab edirəm. Onlar od olsalar da özlərini yandıra bilməzlər».

Sabunçulu Ağa Rəzi öldürüldükdən sonra Bakıda baş verən iğtişaş zamanı hər tərəfi tüfəng və tapança gurultusu və müsəlman igidlərinin nərəsi və «ya Əli» sədası bürüyərkən həmin Lalayev qabaqcadan evində topladığı döyüş silahlarını işə saldı. Onun yaratmış olduğu 20-30 nəfərdən ibarət erməni quldur dəstəsini silahlandıraraq müsəlmanları qırmaq üçün onlara tərəf yönəltdi. Lalayevin əmri ilə evinin ətrafında olan bütün qapı-darvazalar bağlandıqdan sonra həmin quldur dəstəsinin üzvləri evin pəncərə, qapı və bacaları arxasında mövqe tutaraq, küçədən gəlib-keçən müsəlmanları atəşə tutdular. Bunun nəticəsində gəliş-gediş dayandı. Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən atəşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı. Bu vaxt Bakı əhalisi arasında böyük şöhrət tapmış Ağakərim adlı bir nəfər mərd və igid oğlan öz silahlı dəstəsi ilə Bakının küçələrində cövlan edərək azərbaycanlıların həyatına qəsd edən erməni quldurlarını cəhənnəmə vasil edirdi. Nəhayət, onlar gəlib Lalayevin evi yerləşən küçəyə çatdılar. Ağakərim öz dəstəsini iki yerə bölüb birinə divarlar arxasından Lalayevin evini gülləyə tutmasını əmr edir, digər hissəsinə isə külüng-balta və lomla evin darvazasını açmaq əmrini verdi. Üçüncü dəstə güllə yağışının altında divarların dibi ilə Lalayevin evinin darvazasına yaxınlaşıb, lom və külünglə darvazanı dağıtmağa başladılar. Onlar əllərindəki alətlərlə darvazanı parça-parça edib yerə saldılar. Ağakərim və onun dəstəsi qəzəblənmiş aslan kimi «ya Əli!» sədası altında hücum çəkib içəri doldular. Camaat tüfənglərin gurultusundan və igidlərin nərəsindən dəhşətə gəldi. Lalayevin evində olan quldurlar karıxıb mat qaldılar. Onlar tüfənglərini atıb qaçmaq istəyərkən Ağakərimin dəstəsi onları bir-bir qətlə yetirdi və evdə gizlənənləri də çıxarıb, cəzalarına çatdırdılar. Bundan sonra Ağakərim bir neçə nəfərlə Lalayevin otağına daxil oldu. Ağakərim irəli gəlib dedi:



— Allah saxlasın, keyfin neçədir? O müsəlmanları ki, sən milçək və qarışqa hesab edirdin, indi onların hər biri şirinərə dönüb qulluğuna gəliblər.

Lalayev söyüd ağacının yarpağı kimi tir-tir titrəyərək dedi:

— Qələt eləmişəm, məni bağışlayın. Bu gün bəxşiş günüdür, öz zəhmətinizin əvəzində nə qədər pul lazımdır, götürün. Sandıqda kupon kağızları var. Götürün, aparın, xəzinə və bankdan pul alın. Uşaqların arasında bölün.

Ağakərim dedi ki, biz buraya puldan ötrü gəlməmişik. Bu millət davasıdır. Milləti müdafiə etməkdən ötrü biz can qoymuşuq və bu məqsədlə də buraya gəlmişik. Millət yolunda biz pula satılanlardan deyilik.



Mir Möhsün Nəvvab

Bu vaxt Lalayevin övrəti gəlib özünü ərinin üstünə saldı və ağlaya-ağlaya Ağakərimə minnət elədi ki, siz gəlin bunu öldürməyin. Sizə nə qədər pul lazımdır, durum gətirim. Ağakərim övrətə dedi ki, bizə pul lazım deyil. Sənin bu kişin gərək öldürülə. Sənin kişin çox qürrələnib erməni məclislərində deyirmiş ki, müsəlmanlar mənim yanımda bir milçəkdir. Yarım milyon pul qoyub, onların hamısını məhv edərəm.

Ə L A V Ə: Belə deyirlər ki, bu halətdə Lalayev Hacı Zeynalabdin Tağıyevin yanına bir adam göndərib, özünün xilas edilməsini xahiş eləyir. Hacı buyurur ki, bu, mənə dəxli olmayan işdir. Baş verən hadisə isə millət məsələsidir, mən nə deyə bilərəm? Xülasə, Ağakərim nə qədər çalışdı ki, övrət Lalayevdən aralansın, mümkün olmadı. Qəflətən camaatın içərisindən naməlum bir şəxs övrəti güllə ilə vurub öldürdü. Ağakərim onu məzəmmət etdi. Sonra isə Lalayevə bir neçə güllə vurub öldürdü.

Lalayev qətlə yetirildikdən sonra hamı evdən bayıra çıxdı. Evin hər yanından üstünə neft çiləyib, od vurdular. Ev böyük partlayışlarla yanmağa başladı. Bu da onu göstərdi ki, Lalayevin evinin zirzəmiləri yeşik-yeşik hərbi sursat və partlayıcı maddələrlə dolu imiş.

Evdən qalxan gurultunun və partlayışın səsindən yaxında olan adamlar qulaqlarını tutaraq hərə bir tərəfə qaçırdı. Ev sursatlarla birlikdə yanıb külə döndü. Deyilənə görə, bir ay sərasər evdən tüstü kəsilmədi.

Belə deyirlər ki, Lalayevin xoşsifət gözəl bir qızı varmış. Həmin qıza heç kəs toxunmayıb, mehribanlıq göstərib və gətirib Hacı Zeynalabdinin qızlar məktəbində yaxşı əmin adamlara tapşırıblar.

Ə L A V Ə: Bakıda qırğın daha da şiddətlənərkən erməni tayfasından silahlı bir dəstə şəhərin küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız qocaları tutub öldürürdü. Həmin vaxt Bakının din xadimlərindən birisi öz qonşularında olan övrət və uşaqları, eləcə də qocaları öz evinə cəm edib, darvazanı bağlamışdı. Bundan xəbər tutan erməni dəstəsi mollanın evinin yanına çatarkən belə qərara gəldilər ki, Lalayevin əvəzini çıxmaq üçün bu mollanın evindəki övrət və uşaqları öldürüb, evinə od vurub yandırsınlar. Bu əzm ilə evin darvazasını sındırıb içəri girmək istəyərkən, o biri tərəfdən ləzgi tayfasından bir dəstə onların üstünə gəldi. Onlar erməniləri öldürüb, mollanın evində olan övrət-uşaqları erməni şərindən xilas etdilər. Ondan sonra ləzgilər xəncərlərini erməni qanından pak edib üz tutdular göy səmtinə və ərz elədilər ki, «Ya Məhəmməd, atamız-anamız sənə fəda olsun, sənin dininin düşmənlərini məhv edib, cəhənnəmə vasil etdik. Bizdən razı oldunmu?» Xülasə, həmin müdafiə günündə ləzgi tayfasının Bakı müsəlmanlarına köməyi çox oldu. Həmin gün onlardan beş nəfər şəhid oldu.

ERMƏNİLƏRİN BAKI QUBERNATORUNU ÖLDÜRMƏSİ

Bakıda baş verən bu qırğından bir az sonra şəhər qubernatoru faytonda küçə ilə gedərkən bir neçə nəfər erməni faytonun üzərinə hücuma keçərək bomba atıb partlatmışlar. Bombalar faytonun yanında yerə dəyib partlayaraq faytonu darmadağın etmişdir. Partlayışdan ağır yaralar alan qubernator və atlar ordaca ölmüşdür.

Quldur ermənilərin biri tutulmuş, digərləri isə qaçıb gizlənmişlər. Sonra aparılan axtarış nəticəsində bu cinayətdə iştirak edən daha dörd erməni həbsə alınmışdır.

Deyilənə görə, həmin beş nəfər cani erməni dar ağacından asılaraq cəzalarına çatmışlar. Bu əhvalatdan sonra bir müddət sakitlik oldu. Lakin ayrı-ayrı erməni fitnəkarları öz fitnə-fəsadından əl çəkməyərək, gizli əllərinə düşən müsəlmanları öldürürdülər. Bu növ ədavətlər və xəyanətlər ara-sıra hər iki tərəfdən baş verirdi.

1905-ci İLDƏ İRƏVAN ŞƏHƏRİNDƏ BAŞ VERƏN ERMƏNİ—MÜSƏLMAN ƏHVALATI

Hansı vilayətdə ki, İrəvan ermənilərindən bir neçə nəfər tapılırdı, mütləq orda bir iğtişaş baş verirdi. Bu İrəvan erməniləri çox xudpəsənd, kinli və cinayətkardılar.

МИР МӘҺСУН НӘВВАБ
1905-1906-чы илләрдә
ЕРМӘНИ-МУСӘЛМАН
ДАВАСЫ

İrəvan şəhərinin müsəlmanlar yaşayan 80 evdən ibarət məhəlləsinin ermənilərlə iğtişaşı baş verib. Bu iğtişaşın başlanmasına səbəb olan ermənilər həmin məhəllədə müsəlmanların imarətlərini gülləbaran etməyə başladılar. Ermənilərə nisbətən müsəlmanların bu məhəllədə az olmasına baxmayaraq, ermənilərə qarşı müqavimətdə mətanətlə dayandılar və onlara böyük zərbələr endirdilər. İki tərəfdən üç gecə-gündüz davam edən güllə yağışının altında qırx nəfər erməni, iki nəfər isə müsəlmanlardan öldürüldü. Üç gündən sonra gülləleri tükəndiyinə görə gecə vaxtı müsəlmanlar həmin məhəllədən qaçmalı oldular.

Əhvalatdan xəbərdar olan ermənilər müsəlmanların evlərinə doluşub, onların mal- dövlətini qarət etməyə başladılar. Fürsət tapıb qaça bilməyən beş nəfər övrət və üç nəfər uşaq bir evin küncünə qısılaraq qorxudan titrəyə-titrəyə ağlayırdılar. Əllərinə düşən kitablara və “Qurani-Kərim”ə od vurub yandırdılar. Ermənilərin qoca qadın və kişilərə, eləcə də uşaqlara etdikləri zülmü qələmə almaq çox çətindir.

Ardı var

Səhifəni hazırladı: Tahir Süleyman



Nəriman Əyyub

RÜBAİLƏR

(Əvvəli ötən saylarımızda)

Hər zahiri göyçək olammaz gözəl,
Batili də gözəl olmalı əzəl.
Zahiri gözəlin batili çirkin,
Olanda başına tez düşər xəzəl.
***
Sədaqətə xəyanət eyləmə heç an,
Vara xəyanətdən ağırdır inan.
Heç nəyə xəyanət etməyən insan,
Demək saf doğulub sağlam anadan
***
Dost odur ki eybi üzünə desin,
Onunla birlikdə saf çörək yesin.
Üzdə dost, daldada qeybət eyləsə,
Elə dostluq onun başına dəysin.
***
Mümkün olmayam heç arzu etmə,
Tanımadığın o yollara getmə.
Nakişi, nanəcib düzələn deyil,
Onlardan heç zaman yaxşılıq güdmə.
***
Həmişə ölməyi tez yadına sal,
Ölmüşlərdən daim gündə ibrət al.
Məzarstanlığın yanından keçsən,
Oranı fikirləş, tez xəyala dal.
***
Deyərsə eybini, dostuna inan,
Gizlətsə eybini, ilandır ilan.
Dostisə dostuna doğrunu desin,
Nə yalan danışma, nə də ki utan.
***
Zülümkar heç zaman cəzasız qalmaz,
Nə də ki xalqından mükafat almaz.
Xalqının dərdinə yan, onu eşit,
Kişilik eyləyən saralmaz-solmaz.
***
Gül dərsən tikandan çəkinmə heç an,
İlanı da yaradıbdır Yaradan.
Layiqli əllərə tikanlar batmaz,
Tikanı götürür Xudam aradan.
***
Qadına ən vacib həya, ismətdir,
Kimlərdə varsa da böyük sərvətdir.
Həyası, isməti olmayan kəsin,
Daimi üzünə gələn töhmətdir.
***
İnsanları sevə bilməyən insan,
Həqiqəti sevə biləmməz inan.
İnsanı sevməyən insan deyildir,
Tək fərqi ondadır danışan heyvan.
***
Söz var ki daimi kəsdirər başı,
Söz də var yerində kəsər savaşı.
Sözü də söz kimi demək yaxşıdır,
Söz var parçalayar qayanı-daşı.
***
Elə söz söyləmək gərəkdir ki sən,
Söyləyə biləsən onu yenidən.
Söylədiyin sözdən ziyan dəyməsin,
Ziyan dəysə başa düçar tezcə dən.
***
Hörmət eylə özün hörmətlə yaşa,
Vaxt gələndə ömür çatacaq başa.
Elə işlər gör ki xalq səni sevsin,
Nəin ki gedəndə tutsunlar daşa.
***
Lovğalığın sonu xəcalət olur,
Xəcalər olanlar saralır-solur.
Lovğalıq eyləmə, kişi tək yaşa,
Kişi kişi kimi daimi qalır.
***
Sən hərəkət eylə, sükut ölümdü,
Boş işsiz dayanmaq bilin zülümdü.
Yaşamaq eşqiylə daim işlər gör
İşləmək insançün böyük təlimdi.
***
Ağıllı adamlar kin bəsləməzlər,
Yaxşı düşünməli hər düşünən sər.
Nə lazım, kin-küdrət kin yaxşı deyil,
Yaxşılıqla daim göstər sən hünər.
***
Ölüm ayağında olanda hər kəs,
Ümüdünü kəsməz, alacaq nəfəs.
Ölümlü olsa da ölmək istəmir,
Nəfəsi kəsilib çıxmasa da səs.
***
Dost dostun yanında düşsə ziyana,
Həqiqi dostdursa məğrur dayana.
Ziyandan ötəri dostu itirmə,
İtirsən qalarsan sən yana-yana.
***
Kədərə baş əymə, bədbəxtliyə döz,
Atalar deyibdir, bu yaxşı bir söz.
Bədbəxtlik üz versə sən məğrur dayan,
Kənardan boylanır istəməyən göz.
***
Düşmənin acdırsa ona yemək ver,
Düşmən olsa belə yaxşılığı gör.
O başa düşəcək sənsən mərd kişi,
Çalışacaq olsun o da səntək mer.
***
Pisliyə pisliklə cavab verməzlər,
Nanəcibin gördüyünü görməzlər.
O bir nanəcibdir pislik eyləyir,
Nanəcib bağından meyvə dərməzlər.
***
Başı sərin saxla, ayağı isti,
Atalar deyibdir, o nəyi pisdi.
Atalar sözünü yaddan çıxartma,
Çıxartsan başmı bürüyər tüstü.
***
Ağlın az olsa da özünün olsun,
Çalış ki yaxşı söz başında qalsın.
Hər nalayıq sözə fikir də vermə,
Olan nəsihətim beynində qalsın.
***
Sevgilim şərab süz, nuş edək bir az,
İçdiyimiz şərab faydasız olmaz.
Şərab hərdən qovur qəmi-qüssəni,
İçək nəşələnək, çalaq telli saz.
***
Telli saz olmasa qəm basar bizi,
O saz ozanların qaldığı izi.
O tayda da çalır onu soyadım,
Vəsf edir yurdumuz olan Təbrizi.
***
Soyadım hardadır, saz da var orda,
Saz zinət veribdir bizim hər yurda.
Çalıb Borçalımız, Göyçəmiz müdam,
Nə qədər çalanlar olubdur orda.
***
Böyük Ələsgərim qalıb Göyçədə,
Həm onun ustadı o Alı Dədə.
Səsləyir bizləri onların ruhu,
Alçaq erməniyə söyləyir hədə.
***
Erməni başına biz vurmalıyıq,
Zəngəzuru, Vedini almalıyıq.
O Oğuz elləri qalmasın yada,
Yenə də Göyçədə saz çalmalıyıq.
***
Onda bağışlayar Ələsgər ruhu,
Azad etdiyimiz hər Ceyran-Ahu.
Gözləyir bizləri itkin İman da,
Bir də orda yatan soyadın çoxu.
***
Yenə şərab gətir qəmim azalsın,
Ağlım püxtələşsin, xəyala dalsın.
Gündə söylədiyim dəyərli sözüm,
Xalqımdan ötəri tarixdə qalsın.
***
Tarixi yaratmaq çətin olsa da,
Dönə-dönə yazaq biz salaq yada.
Sovetlər dövründə saxtalaşıbdır,
Eybi yox saxlansın o tarix, o da.
***
Şükür yetişibdir alimlərimiz,
Onlar qoyacaqdır bu dünyada iz.
Baş Komandan deyib yenidən yazın,
Gündə çiçəklənir gözəl ölkəmiz.
***
Ölkəni qoruyaq suveren kimi,
Üzeyir yazdığı o gözəl Himi.
Üç rəngli bayrağım bir daha enməz.
Məmməd əmin deyib onu səmimi.

(ardı var)

KÜRD ŞE'RİNİN GÜNƏŞİ

Böyük kürd şairi Əhmədê Xaninin "Məm ve Zin" poemasının 300 illiyi münasibəti ilə.

Barîyê Bala

Ey ustad, qıyarammı bənzədim dağa səni,
Sən dağlardan ucasan, günəş hara, dağ hara?!
Oxşada bilərəmmi çaya, bulağa səni,
Sən dəryadan dərinsən, alay-alay dağ ara.

Nəsil-nəsil kürdlərin timsalıdır Məm və Zin,
Sən onların eşqini gövrək bir sazla çaldın.
Məhəbbətin oduna nəş'əylə yandın özün,
Kürd qəlbi budur deyə dünyaya bir od saldın.

Həririyle Ciziri baş əydi qüdrətinə,
O goca Fəke Təyran bağrına basdı səni.
Tanrı da əhsən dedi uca məhəbbətinə,
Zaman-zaman yığırıq əkdiyin qızıl dəni.

İstiqlal həsrətiylə sən de torpağa döndün,
Sən doğma dilimizin dirilik bulağısan.
Həm gözdə, həm könüldə sönməz çırağa döndün,
Başımızın tacısan, sinəmizin dağısan.

Üz tuturam köksündən qanlar axan millətə:
-Ey xalqım, özünə gəl, sənsən əbədi Xani!
Heykəlin baş qaldırar bir gün əbədiyyətə,
Dünya boylanıb deyər: budur Əhməde Xani!

1995

BÊWAR BARÎ TEYFÛRÎ

KURDÊN SEXTEKAR ÊN TEWANDÎRA

Kî dibêje ev mileta mêrxase,
Ça mêrxase berdestada dirize,
Jîyanêda bê tifaqe,bê kese,
Mêrxas ewe bijî serbest û azad,
Welatê wî nekin wêran û berbad.

Xêr şerada dicivine erdekî,
Her yek tê ji welatekî,gundekî,
Yekbûna wan dikişîne wedekî,
Yek û yekî qebûl nake tu wexta,
Hezar sale hevra bûne derd,xeta

Malbet-malbet,tayfe-tayfe dimeşin,
Hemberî hev bêîtbarin,bextreşin,
Xewda mane nafikirin bê nexşin,
Heya dawî nizm ketine ser hişkin,
Li welatan tim bê rêzin,bê piştin.

Nezanetîyê alt kirîye ev millet,
Hê nizane çîye şeref,sîyanet,
Derbazdike jîyaneke bê rûmet,
Yek û yekî qebûl nake tu wexta,
Hezar sale hevra bûne derd ,xeta.

Dîyar-dîyar hê dimeşe bê dewlet,
Kuda diçe jêra dikin pir lenet,
Dîrokêda bûye sosret,rewayet,
Yek û yekî qebûl nake tu wexta,
Hezar sale hevra bûne derd,xeta.

Vî gelîda nema şeref û namûs,
Boy kara xwe ber her kesî dibe kûz,
Hevdifroşin dijî hevdu bûn deyûs,
Yek û yekî nanirxîne tu wexta,
Hezar sale hevra bûne derd ,xeta.

Kurd kurdara bûye cellad û cesûs,
Vê rewşêda jîyan dikin kurd têkûz,
Van gilîya dinivsînim bi meyûs,
Yek û yekî qebûl nake tu wexta,
Hezar sale hevra bûne derd,xeta.

Cîhanêda bindestada dimeşin,
Qencî jî nay ji destê wan nexaşin,
Dengasîyada hev davêjin nebaşin,
Yek û yekî nanirxîne tu wexta,
Hezar sale hevra bûne derd, xeta.

Sal tên diçin dibin qurne nameşin,
Malbet-malbet,tayfe-tayfe bi beşin,
Yekbûna wan xewn-xiyale serxoşin,
Yek û yekî qebûl nake tu wexta,
Hezar sale hevra bûne derd,xeta.

Îxanetê alt kirîye ev millet,
Hê nizane çîye dîwan,seltenet,
Dîrokêda hev ra nebûn,şans,derfet,
Kurdo hevdu nenirxandin tu wexta,
Bi sed salan hev ra bûne derd,xeta.

Nîvsara rast tenê min ra bû qismet,
Pêş nezana rewastîyam bi culet,
Bêwar Barî gelê kurd ra kir xizmet,
Ji rewşa gel ji dil dêşim bi derdim,
Ev çi deme bê welatim, bê erdim…

Tariyel Cəlil

HƏSRƏTİN GECƏMƏ MİN LAYLA ÇALIR

Yalvarıb Tanrıya, əl açdım göyə,
Istədim yuxuma gələsən deyə.
Dönürsən ömrümdə inləyən neyə,
Gözlərim dikilir yollarda qalır,
Həsrətin gecəmə min layla çalır.

Qaranlıq otağı xofun bürüyür,
Xəyalın ömrümü çəkib sürüyür,
Mənə miras qalan eşqin çürüyür,
Yerində dərd-kədər bitib ucalır,
Həsrətin gecəmə min layla çalır.

Bilmirəm mən yatım, yoxsa gözləyim?
Qorxuram gələsən, səni görməyim.
Birdən gəlib-getsən sonra neyləyim?
Qarışıq fikirlər ağlımı alır,
Həsrətin gecəmə min layla çalır.

Yatmaq istəyirəm, bəlkə gələsən,
Içimdə həsrəti didib-dələsən,
Mənim çəkdiyimi özün görəsən,
Görəsən Küskünün eşqi qocalır,
Həsrətin gecəmə min layla çalır.

OLMUŞAM

Həsrət yastığında, dərd qucağında,
Inləyib-inləyib kaman olmuşam.
Gecələr ömrümü alıb əlimdən,
Işıqlı sabaha güman olmuşam.

Kövrəlmişəm, qəm üstümə yeriyir,
Cavan canım sənsizlikdən çürüyür,
Od-alovun varlığımı büeüyür,
Eşqin atəşində yanan olmuşam.

Bilmirəm nə üçün sevmişəm səni,
Həsrətin seyrəlmir dumanı, çəni,
Yuxum ərşə çıxıb, dərd didir məni,
Dərdin gözlərindən daman olmuşam.

Bu necə taledir, bu necə qismət,
Gecə də qaranlıq, ömür də zülmət,
Elə bil dərd mənə eyləyir hörmət,
Dərdin zirvəsində duman olmuşam.

İlahi bu kədər ,bu qüsə nədir?
Qaranlıq taleim ömrümü yedi,
Eşqin bağçasının suyu gəlmədi,
Quruyub,saralıb saman olmuşam.

Cəliləm, dərdlərin mənəm zirvəsi,
Eşqin naləsinin oldum gur səsi,
Bu yolda arxada qoydum hər kəsi,
Çevrilib dünyaya zaman olmuşam.

Serokê Rusya Serokê Kurdistanê dawetî Olimpiyatên Sochi kir

Vladimir Putin Serokê Rusyayê, Mesûd Barzanî Serokê Herêma Kurdistanê dawetî Olimpiyatên Sochi kir. Vladimir Putin Serokê Rusyayê, Mesûd Barzanî Serokê Herêma Kurdistanê dawetî Olimpiyatên Sochi kir. Li gor zanyariyên ku Yurî Nabiyev Serokê Komeleya Dostayetî û Hevgirtina Kurdan li Rusya li ser rûpela xwe ya tora civakiya facebookê belav kiriye, Vladimir Putin Serokê Rusyayê, Mesûd Barzanî Serokê Herêma Kurdistanê dawetî Olimpiyatên Zivistanê ya li bajarê Sochi ya Rusyayê kiriye. Olimpiyatên Zivistana 2014, li rojên 07-23.02.2014 an de li bajarê Sochi ya Rusya yê tê li darxistin. 22. Olimpiyatên Zivistanê yekemîncare ku Rusyayê tê li darxistin.

Sala 2013ê zêdetir 2 milyon tûrîst hatine Kurdistanê

Li gor amarên desteya tûrîzmê a herêma Kurdistanê sala 2013ê zêdetir ji 2 milyon tûrîstan serdana herêma Kurdistaê kiriye û piraniyan wan jî ji naverast û başûrê Îraqê hatine Kurdistanê. Di preskonferensekê de li bajarê Hewlêrê, Nadir Rostî peyvdarê desteya tûrîzmê li herêma Kurdistanê eşkere kir ku, fi nava sala 2013ê de 2 milyon û 950 hezar tûrîstan serdana herêma Kurdistanê kiriye. Li gor zaniyariyên Rostî, miqayîse digel sala 2012ê rêjeya serdana tûrîstan bo herêma Kurdistanê 33% zêdekiriye, ango disala 2012ê de 2 milyon û 217 hezar tûrîst hatibûn Kurdistanê. Ji wan tûrîstên serdana herêma Kurdistanê kirî di sala 2013ê de 66% ji naverast û başûrê Îraqê û 18% jî biyanî ne. Li gor peyvdarê desteya tûrîzmê a herêma Kurdistanê, eger he tûrîstekî 200 dolar mezaxt bin, dahatiniyê warê tûrîzmê sala 2013ê 600 milyon dolar dibe.

Kartoneke PYD dixwaze serdana Kurdistanê bike

Piştî pêkanîna kartonên (Cizîrê, Kobanê û Efrîn) ya li rojavayê Kurdistanê biryare şandekî kartona Cizîre serdana Herêma Kurdistanê bike. Piştî pêkanîna kartonên (Cizîrê, Kobanê û Efrîn) ya li rojavayê Kurdistanê biryare şandekî kartona Cizîre serdana Herêma Kurdistanê bike. Fethullah Husênî Endamê Serkirdayetiya Partiya Çepa Kurd li Suriye ragihand, biryare demeke nêzde şandekî kartona Cizîre ya li Rojavayê Kurdistanê serdana Başurê Kurdistanê bike û li gel hikumet û partiyên serekiyên Herêma Kurdistanê da kombibe û nêrîna Hikumeta Herêm û Partiyan di derbarê kartonên Rojavayê Kurdistanê de wergirin.

Her wiha Husênî da zanîn ku piştî serdana Kurdistanê şanda pêkhatî dixwazin paşê biçin welatên Ewrupa, bo ku kartonan bi welatên Ewrupa bidin nasîn.

Hevdîtina Barzanî û Obama hate paşxistin

Fuad Husên Serokê Dîwana Serokayetiya Herêma Kurdistanê li daxuyaniyek de ragihand îro în 31/01/2014 birêz Mesûd Barzanî Serokê Herêma Kurdistanê peywendiyekî telefonî ji birêz Joe Biden Cîgirê Serokê Wîlayetên Yekgirtiyê Amerîka ve pêgihişt. Fuad Husên Serokê Dîwana Serokayetiya Herêma Kurdistanê li daxuyaniyek de ragihand îro în 31/01/2014 birêz Mesûd Barzanî Serokê Herêma Kurdistanê peywendiyekî telefonî ji birêz Joe Biden Cîgirê Serokê Wîlayetên Yekgirtiyê Amerîka ve pêgihişt. Serokê Dîwan got: Li peywendiyê da behsa serdana çaverêkiriya birêz Serokê Herêmê kir ku bi mebesta kombûna li gel birêz Barack Obama Serokê Wîlayetên Yekgirtiyê Amerîka û Joe Biden Cîgirê Serok biryar bû îro bihata encamdan. Cîgirê Serokê Amerîka ragihand cihê daxêbû ku serdan nehat encamdan bi sedema wê yekê ku dem guncaw nebû, û her dû alî tekez kirin ku li pêwîstiya encamdana vê serdanê li demeke pêş û guncaw de pêktê. Li beşekî dinê peywendiya telefoniyê de behsa peywendiyên di navbera her dû aliyan kirin û birêz Joe Biden û Serok Barzanî tekez li ser berdewamiya dostayetiya di navbera Amerîka û Herêma Kurdistanê kirin û pêwîstiya zêdetir pêşketina wan peywendiyan kirin. Birêz Fuad Husên balkişand li ser wê yekê ku li mijareke dinê peywendiyê de behsa pêvajoya Iraq û rewşa asayîşê bi giştî û peywendî û danusandinên di navbera Hikumeta Federal û Hikumeta Herêma Kurdistanê bi taybetî kirin.

Li dawiya peywendiya telefoniyê de her dû alî dûpat kirin ku ev qonax qonaxekî hestiyare û pêwîste peywendî û bîrûra guherîna li navbera Amerîka û Herêma Kurdistanê da berdewam bibê.

Fraksyonên Kurdistanî lêjneyek bo pirsa bûdceya Iraqê pêk anîn

Hewlêr (Rûdaw) – Fraksyonên Kurdistanî li Parlamentoya Iraqê lêjneyek bo danûstandina digel aliyên din li ser pêşnûmeya bûdceya sala 2014an a Iraqê pêk anîn. Cîgirê Serokê Fraksyona Hevpeymaniya Kurdistanî Ebdilmuhsin Seidûn, ji Tora Medyayî ya Rûdawê re got, wan lêjneyek bi mebesta gotûbêja li ser bûdceya Iraqê digel aliyên din ên iraqî pêk anîne.

Ebdilmuhsin Seidûn, anî ziman ku eger daxwaziyên kurdan neyên pejirandin û li ber çav neyên girtin wê çaxê nûnerên kurd dê civîna roja duşemê (sibê) ya parlamentoyê baykot bikin. Cîgirê serokê fraksyona hevpeymaniya Kurdistanî her wiha red kir ku di civîna duh (01.02.2014) serokê parlamentoyê Osame Nucêfî de digel serokên fraksyonên parlamentoyê ti rêkeftinek li ser bûdceya Iraqê hatibe kirin. Nûnerê kurd li parlamentoya Iraqê Azad Sirîşmeyî ji Tora Medyayî ya Rûdawê re got, serokatiya parlamentoyê ji ber ku hejmara endamên parlamentoyê yên di civînê de negihîştibû asta qanûnî civîna îro (duh) bo roja duşemê (sibê) hat paşxistin.

Kerkukî: Helepçe, Bitwên, Soran û Akrê ji sala 1999 ve Parêzgehe

Dr. Kemal Kerkûkî Serokê berê yê Parlemena Kurdistanê û Endamê Mekteba Siyasî û Berpirsê Peywendiyên Partiya Demokrata Kurdistanê li ser tora civakiya Facebookê gotarek belavkir û li gotara xwe de balê dikşîne li ser wê yekê ku parêzgehbûna Helebçe, Bitwên, Soran û Akrê bi biryara hejmara (11) ê Parlemena Kurdistanê li rêkefta 22/09/1999 hatiye pejirandin. Eve jî naveroka gotara Dr Kemal Kerkukî ye:

Ev zelalkirin ji bo eweye berpirsên Herêma Kurdistanê bi hûrî hizir bikin û mafên bi desthatiyên Herêma Kurdistanê ji dest nedin û nexin ber sedema hat û nehatê û rê jî nedin irfêk dirust bê ji bo Hikumeta Federaliya Iraqê dest bixe nav mafên yasayî û desturiyên bi dest hatiyên Herêma Federaliya Kurdistanê.

Helebçe Parêzgehe, li gor biryara Parlemena Kurdistanê û destura Iraqê

Vê zelalkirina bi dokumentê ji bo hemwelatiyên Kurdistanê û Iraqê belav dikin, da ku mafên Herêma Federaliya Kurdistana Iraqê neyê binpêkirin. Rêz li yasa û biryarên Herêmê bê girtin û maddeyên destûriyên destûra Iraqa Federal neyê piştguh xistin. Zelalkirin ji bo eweye hemû aliyek rêz li mafê destûriyan bigrin, nabê û nayê kirin ne Herêma Federaliya Kurdistanê û ne Encumena Wezîran û Encumena Nûnerên Iraqê jî ew mafê wan hebê, dijî bi maddeyekî destûrî ya li destûra Iraqê kar bikin. Mafek bi maddeyekî destûrî li destûra Iraqê ku zêdetirê xelkê Iraqê bi hemû pêkhatan ve deng pê daye, niha tu bêyî û carekî din li Encumena Wezîran wê mafa li wê destûra ku li maddeyekî rûn û diyar, hatibe diyar kirin, li şûna wê yekê ku bi cîh bikî, dûbare bêxî ber dengdanê. Pêwîste eve bê gotin û eşkere bibe, ne mafê Encumena Wezîrên Herêma Kurdistanê û ne mafê Encumena Wezîran û Encumena Nûnerên Iraqa Federale. Maddeyek ji maddeyên destûra Iraqa Federal bi dilê xwe piştguh bixin li ser da baz bidin û ji sifrê ve destpêbikin.

Bi parêzgehbûna Helebçe, Bitwên, Soran û Akrê. Bi biryara hejmara (11) ê Parlemena Kurdistanê li rêkefta 22/09/1999 hatiye pejirandin. Destûra herdemiya Iraqê ku %80 ê dengderên Iraqê deng pê dane, li wê destûrê da li rûpela (70) li maddeya (141), hemû biryar û yasayên Parlemena Kurdistana Iraqê, li sala 1992 ve pejirand û karpêkiriye û hatiye nasîn . Ji bo wê yekê li vir rûne destûra herdemiya Iraqê li gor her dû maddeyên destûriyan (117) li rûpela (57) û maddeya (141) jî li rûpela (70) ve digihînin ku Helebçe û Bitwên, Soran û Akrê, parêzgehin, niha tenê erkê Encumena Wezîrên Herêma Kurdistane ku divê vê karê xwe ve rabe û sînûr û nexşe û naverokên wê dabîn bike. Budçe li gor nifûsa runiştvanên wê diyar bike.

Ev maf, mafê runiştvanên Herêma Kurdistane û Parlemena Kurdistanê desthilatê daye Encumena Wezîrên Herêma Kurdistanê, li gor biryara hejmare (11) ê li rêkefta 22/9/1999 û berpirsiyar kiriye wê yekê bi cîh bike. Destûra Iraqa Federal jî danpêdaye û qebul kiriye, ji bo wê yekê mafê tu lîjne û dezgehekî nav Herêma Kurdistanê û Encumena Wezîran û Encumena Nûnerên Iraqê jî tûne. Ew maf bi neyasayî û nedestûrî li xelkê Kurdistanê werbigrê. Eger Encumena Wezîran û Encumena Nûnerên Iraqê jî şaşiya xwe rast nekin, eve maf ji bo hemû hemwelatiyekî Herêma Kurdistan û Iraqê heye, li dadgeha federal li beramber binpêkirina destûrê da, lêpirsîna yasayî li ser Encumena Wezîrên Iraqê tomar bikin.

Ji bo wê yekê bi girîngî dizanim ev babet gelek bi girîng bê wergirtin û carekî din rê nedin yasa û biryarên Herêma Kurdistanê yên qebulkirî û bi nedestûrî ji Herêmê bêne standin û bixin ber egera hat û nehatê. Ji ber ku ev kirdar divê sabîqeyekî metirsîdar li paşarojê de li ser hemû mafên Herêma Federaliya Kurdistan û Iraqê û parêzgehên din. Ji ber wê yekê pêwîste Encumena Wezîrên Herêma Kurdistanê bi erkê xwe rabe, biryara hejmar (11) ê Parlemena Kurdistanê bi cîh bike, sînor û nexşe û naveroka parêzgeha Helebçe, Bîtwên, Soran û Akrê, temam bike. Bi tu awayek jî paşvekêşiyê li biryara hejmar (11) ê Parlemena Kurdistanê ne li berjewendiya xelkê Kurdistanê da ye, ji ber ku ew biryar mafê bi parêzgehbûnê bi Helebçe, Bîtwên, Soran û Akrê daye.

Dr. Kemal Kerkûkî
Serokê berê yê Parlemena
Kurdistanê û Endamê Mekteba
Siyasî û Berpirsê Peywendiyên
Partiya Demokrata Kurdistanê
27.01.2014

Barzanî Çima Neçû Amerîkayê?

Serokê Herêma Kurdistan Mesut Barzanî dê piştî Ewropayê derbasî Amerîkayê bibûya lê ev serdan pêk nehat. Hatibû daxuyandin ku Serokê Herêma Kurdistan Mesut Barzanî piştî serdana Ewropayê wê di 31ê Çileyê serî li Amerîkayê bida lê ev serdan pêk nehat. Li gor agahiyên ku hat bi dest xistin, Partiya Demokrat a Kurdistan(PDK) û Yekîneya Niştimanperwer a Kurdistan(YNK) hêj di lîsteya teror a Amerîkayê de ye. Piştî sala 2003'yan têkiliyên kurd û Amerîka pêş de çû û Barzanî ji bo ku her du partî jî ji lîsteya teror bê derxistin peyamekê ji Amerîka re şand. Derbarê mijarê de rayedarekê ji Serokatiya Herêma Kurdistan ji BasNewsê re agahî da û got, "Duh Mesût Barzanî û Joe Biden li ser telefunê axivîn û ji aliyê Barzanî ev mijar hate rojevê. Barzanî xwest ku PDK û YNK ji lîsteyên terorê bê derxistin. Biden jî ji wî re temînatê da.

Ger partî ji lîsteya terorê bê derxistin, Barzanî dê rojên pêş me de serî li Amerîkayê bide û bi Barack Obama re bê ba hev. Serokê Lijneya Dîwanê Herêma Kurdistan Fuad Husên ragihand ku di hevdîtina telefon a Barzanî û Bîden de dîroka serdanê yê ku hatiye taloq kirin hat axaftin .

Ensarigolu serdana Komeleya Ciwanên Kurdistanê kir

Îro namzetê şeredariya Amedê yê Ak-Partiyê Galip ENsarioglu serdana Komeleya Tevgera Ciwanên Kurdistanê kir. Ensarioglu Parlementerê Amedê yê Ak-Partiyê ye û niha jî hilbijartinên ku 30 Adara 2014ê çêbibe bûye namzetê vê partiyê yê Amedê. Serdana Galip Endsarooglu ya Komeleya Ciwanên Kurdistanê gavek erêniye û wek tê zanîn heta nihajî navê Kurdistanê yê komeleyê ji aliyê dewletêve nehatiye pejirandin.

Geşta Kurdistan û Su'udiye destpêkir

Merîvan Neqşebendî Birêveberê Ragihandina Wezareta Ewqafa Hikumeta Herêma Kurdistanê ragihand îro 31/01/2014 yekemîn geşta raste rasta Umre ji Firokxaneya Hewlêrê bo Firokxaneya Cidde ya Erebîstana Su'udî destpêkir û li vê geştê da 200 rêwiyên Umreyê yên li sînorê parêzgeha Hewlêrê birêketin

Merîvan Neqşebendî Birêveberê Ragihandina Wezareta Ewqafa Hikumeta Herêma Kurdistanê ragihand îro 31/01/2014 yekemîn geşta raste rasta Umre ji Firokxaneya Hewlêrê bo Firokxaneya Cidde ya Erebîstana Su'udî destpêkir û li vê geştê da 200 rêwiyên Umreyê yên li sînorê parêzgeha Hewlêrê birêketin û biryare îşev Firokeyekî din li heman firokxaneyê û sibê jî firokeyek ji firokxaneya Silêmaniyê bi awayeke raste rast geşta Umre ji Herêma Kurdistanê ve bo Su'udiye berdewam bibê.

Her wiha Merîwan Neqşebendî balkişand li ser têçuna her Umrekarek û got xerca her Umrekarek li vê geşta raste rast da 950 dolare û firokxane jî ji her Umrekarek 15 dolar werdigrin. Her wiha got ev geşt heta dawiya meha Remezanê berdewam dibê û tê pêşbînî kirin îsal nêzîkî 70 hezar kes li Herêma Kurdistanê ve sunneta Umreyê bi cîh tîne.

Tevgera Gorranê piştgiriya xwe bo rêveberiya demkî ya Rojava nîşan da

Silêmanî (Rûdaw) – Organîzatorê Giştî yê Tevgera Gorranê Newşîrwan Mistefa, piştevaniya xwe li hember rêveberiya demkî ya Rojavayê Kurdistanê ku ji aliyê PYD û hinek partiyên din ên Rojavayê Kurdistanê ve hatiye ragihandin, nîşan da. Şandek ji Tevgera Gorranê duh li bajarê Silêmaniyê serdana navenda PYDê kir û piştevaniya xwe bo avakirina kantonên Rojavayê Kurdistanê nîşan da. Berpirsê Jora Pêwendiyên Derve yê Tevgera Gorranê Mihemed Hacî, ji Tora Medyayî ya Rûdawê re ragihand ku ew bi navê organîzatorê giştî Newşîrwan Mistefa serdana PYDê kirine û wiha got: "Tevgera Gorranê piştevaniya her sê kantonên Rojavayê Kurdistanê dike." Mihemed Hacî her wiha diyar kir ku ew hemû destwerdaneke derekî li nav karûbarên hemû beşên Kurdistanê red dikin. Wî rayedarê Gorranê anî ziman ku tevgera wan amade bo çareserkirina nakokiyên navbera partiyên Rojavayê Kurdistanê, rola navbeyinkariyê bilîze û wiha anî ziman: "Em hêvîdar in ew arîşe bi rêya diyalogê çareser bibin." Di nav partiyên Başûr de heta niha jibilî Tevgea Gorranê, Yekgirtûya Îslamî ya Kurdistanê û Yekitiya Niştimanî ya Kurdistanê jî bi awayekî eşkere piştgiriya xwe bo rêveberiya demkî li Rojavayê Kurdistanê nîşan dane. PYD û partiyên nêzîkî wê, di çarçoveya avakirina rêveberiyek demkî li Rojavayê Kurdistanê, rojên 21, 27 û 29ê Çileya îsal li herêmên Cizîre, Kobanî û Efrînê rêveberiyên bi navên Kanton ragihandin.

Mela Bextiyar: Ez hazir im dest ji karê xwe berdim

Hewlêr (Rûdaw) – Berpirsê Polîtburoya YNKê Mela Bextiyar, diyar kir ku hêdî hêdî arîşe û aloziya nav YNKê ji rewşa xwe ya normal derdikeve. Mela Bextiyar her wiha vegera Talebanî wek takerêya çareserkirina kêşeyên YNKê dibîne û dibêje, ew amade ye bo parastina yekitiya nav YNKê dest ji kar berde. Ev çend roj in alozî û nakokiyên navbera rayedarên YNKê tundtir bûye.

Berpirsê polîtburoya YNKê Mela Bextiyar, îşev beşdarî bernameya Panorama ya televîzyona Kurdsatê ku televîzyona fermî ya YNKê ye, bû û li ser rewşa YNKê axivî. Mela Bextiyar, anî ziman ku nebûna Talebanî bi her aliyekî ve li nav YNKê de tê dîtin û wiha got: "Mam Celal emaneteke giran daye me. Em jî bi hesret li benda vegera wî ne, ji ber ku nebûna wî bi her awayî tê xuyakirin." Derheqê yekrêziya nav YNKê de jî Mela Bextiyar diyar kir ku zehmet e ku hemû rayedarên YNKê bikaribin yekitiya nav YNKê biparêzin lê heta niha ev yek bi awayekî baş pêşve çûye û wiha axivî: "Helbet gellek plan bo jinavbirina YNKê hatin darişt in."

Wî rayedarê YNKê destnîşan kir ku li nav hinavê YNKê de kêşe heye û di hemû kongreyên berê de jî kêşe hebûye lê ji ber ku Talebanî li nav de bû nedihîşt nakokî û pirsgirêk mezin bibin.

Mela Bextiyar, got ku ew hertim alîgirê biratiya nav YNKê de bûye û wiha anî ziman: "Ji bo parastina yekitiya nav YNKê her wiha ji bo ku yên ser min û bin min re asûde bibin ez hazir im dest ji karê xwe berdim."

Lavrov: Rûsya nikare bi tena xwe kirîza Sûriyê çareser bike

Hewlêr (Rûdaw)- Wezîrê derve yê Rûsya Sergey Lavrov, li bajarê Munchen, ku kongreyê ewlehiyê lê tê lidarxistin, ragihand ku Rûsya bi tena xwe nikare kirîza Sûriyê çareser bike. Lavrov got divê ku fişar li her du aliyên dijberiya Sûriyê, rejîm û opozisyon, bê kirin da ku bighêjin rêkeftinekê. Serokê dîplomasiyeta rûsî diyar kir ku pêwîst e şandeya opozisyona Sûriyê di danûstandinên Cenêvê de bê firehkirin. Lavrov got bi sedema kirîza Sûriyê teror li deverê derket û bihêz bû. Piştî bidawîhatina xola yekem a danûstandinên kongreya Cenêvê bê ti encamên berçav, aliyên navneteweyî hewla rizkakirina danûstandina ji şikesthênanê didin

Barzanî Rewşa Dawî ya Peymana Petrolê, Eşkere Kir

Serokwezêrê Herêma Kurdistanê Nêçîrvan Barzanî rewşa peymana navbera Herêma Kurdistan û Tirkiyê, dema ku dirêj kiriye, aşkere kir. Nêçîrvan barzanî ragihand ku peymana navbera Herêma Kurdistan û Tirkiyê piştî du salan ji hewl û danûstanan hatiye îmzekirin.

Ev cara yekem e ku Barzanî behsa dema gihîştin bi peymana ligel Tirkiyê dike, ev yek jî di çarçoveya civîna Barzanî ligel parlamenterên Kurd di Parlamentoya Iraqê û wezîrên Kurd li Bexdayê de hat gotin, ku berî çend rojan li Hewlêrê hatibû encam dan. Ji aliyekî din, şarezaye Amerîkî di warê enerjiyê de Maykil Nites dibêje ku kişandina boriyên petrolê ji Herêma Kurdistanê bo Tirkiyê du kartên bihêz xistin destê Kurdan de, heta bikarin ligel Bexdayê bi awayekî baş bilîzin. Maykil Nites di wê baweriyê de ye ku şandina petrola Herêma Kurdistanê bo bazarên cîhanê dibe sedema wê yekê ku êdî Bexda nikaribe pişka bûdeya Kurdistanê bibirre. Wî şarezayî her wiha ragihand ku bi firotina petrola Herêma Kurdistanê li bazarên cîhanê, dê bibe sedema wê ku Kurd bihêz li ser maseya danûstanan ligel Bexdayê rûnê.(Rûdaw)

"Amadekarî ji bo hilbijartinan tê kirin"

Hevserokê Meclîsa Qanûnsaz a Rêveberiya Xweseriya Demokratîk a Herêma Cizîrê Hekem Xelo diyar kir ku gelek xebatên girîng ên wekî Rêzikname, avakirina komîteyên meclîsê, avakirina Dadgeha Destûrî, amadekirina qanûnan û hilbijartin li pêşiya wan in. Hevserokê Meclîsa Qanûnsaz a Rêveberiya Xweseriya Demokratîk a Herêma Cizîrê Hekem Xelo der barê xebatên Meclîsa Zagonsaz ên dema pêş de axivî. Xelo destnîşan kir ku ti nimûneyên ku wan jê ezmûn bigirtana di destê wan de tune bûn û wan encamên kedek mezin Rêveberiya Xweseriya Demokratîk ava kirine. Xelo diyar kir ku Rêveberî li ser milê Dadgeha Bilind ku serbixwe ye, Meclîsa Qanûnsa ku merceya şopandina karên Rêveberiyê ye û Meclîsa Rêveber karê pêkanîna projeyê re radibe tê meşandin.

RÊZIKNAME TÊ AMADEKIRIN

Xelo diyar kir ku gelek xebat li pêşiya wan hene û di axaftina xwe de ev tişt anî ziman: " Yek ji karên me yên bingehîn ew e ku em di demek kurt de Rêzikname ya navxweyî ya Meclîsa Qanûnsaz amade bikin û ji bo pêşkeşî Meclîsê were bikin û li ser were erêkirin." Xelo da zanîn ku eger rêzikname were erêkirin dê karê meclîsê bêtir bi lez û rêkûpêk bê meşandin.

DADGEHA DESTÛRÎ WÊ BÊ HILBIJARTIN

Hekem Xelo destnîşan kir ku wê di demek nêz de Dadgeha Destûrî ji kesên serbixwe û şareza ji aliyê Meclîsa Qanûnsaz ve wê bê hilbijartin û wiha dom kir: " Dadgeha Destûrî wê ji 7 endamên serbixwe pêk were û ji aliyê Meclîsa Qanûnsaz ve bê hilbijartin û erêkirin." Xelo di heman demê de da zanîn ku ji bo valahiya qanûnî ji holê rabe wê meclîs li ser avakirina qanûnan raweste û ew qanûnên ku bi xetên mezin hatibûn diyarkirin bêne têrkirin û ev qanûnên ku li gorî xebatên Saziyên Civaka Sivîl, Asayîş, Zîndan, Tenduristî, Çandinî, Elektrîk û Trafîkê bêne amadekirin û radestî van saziyan bê kirin da ku karê xwe li gorî van qanûnan bimeşînin.

AMADEKARIYÊN HILBIJARTINAN

Xelo destnîşan kir ku wan berî demekê qanûna hilbijartinê ya bi xetên stûr erêkiribûn û wê di dema pêş de li ser detayên van qanûnan rawestin, namzetan diyar bikin, dest bi xebatên hilbijartinê bikin. Lê tiştê ku ew herî zêde têde zorê dibînin hijmara hilbijêran û cihên lê dijîn diyarkirine, ji bo vê yekê wê li ser esasê Nasnameya Malbatî hejmara hilbijêran diyar bikin. Xelo di dawiya axaftinên xwe de diyar kir ku ew bi erkek mezin û dîrokî rabûne û ew hêvî dikin ku bi alîkariya gelê xwe biserkevin. anf

Hikûmeta AKPê li daxwaza Ocalan a derxistina 'qanûna aştiyê' sar dinêre

Hewlêr (Rûdaw) – Hat zanîn, Hikûmeta AKPê daxwaz û pêşniyarên rêberê PKKê Abdullah Ocalan û Partiya Aştî û Demokrasiyê (BDP) bo derxistina "qanûna aştiyê" qebûl nekiriye.

Li gorî rojnameya Tarafê ya Tirkiyê, di demên dawiyê de hevdîtinên navbera rayedarên hikûmeta AKPê û BDPê de zêde bûne. Li gorî nûçeyê, çend roj beriya niha alîkarê serokwezîrê Tirkiyê Bunet Arinç bi 5 parlamenterên kurd ên ku vê dawiyê ji girtîgehê derketine, hevdîtin pêk anî. Tê gotin di hevdîtinê de behsa "qanûna aştiyê" hatiye kirin.

Piştî vê hevdîtinê, parlamenterê Stenbolê û endamê şanda Îmraliyê Sirri Sureya Onder û parlamenterê Mûşê Sirri Sakik serdana koma parlamenterên AKPê li parlamentoyê kirin. Di civînê de ku alîkarê Erdogan, Beşîr Atalay jî amade bû, li ser naveroka hevdîtinên Îmraliyê hatin axaftin û daxwaziya Ocalan a derxistina qanûna aştiyê ji Atalay re hat gotin.

Şanda BDPê herî dawî bi wezîrê dadê yê Tirkiyê Bekir Bozdag re rûnişt. Di vê civînê de jî pêvajoya aştiyê, pakêta demokrasiyê, pirsgirêkên girtîgehan û rewşa girtiyên nexweş her wiha daxwaza Ocalan a çêkirina çarçoveyek qanûnî ji pêvajoyê re ji Bozdag re hat gotin. Bozdag jî gotibû, dê pêşniyara Ocalan ji serokwezîr re bêje. Tê gotin, ji ber ku AKP û Erdogan dibêjin, hevdîtinên ku bi PKK û Ocalan re tên kirin ji aliyê dewletê ve tên kirin û naxwazin xwe yekser bidin ber vî barî û xwe bikin hedefa hêz û partiyên neyarên xwe, lewma hevdîtinên bi BDPê re jî mîna "xapandinê" tê dîtin. Wateya wê jî ev e ku hikûmet naxwaze di demek nêzîk û navîn de ti xebatekê derheqê derxistina qanûna aştiyê de bike.

Aliyên nêzîkî AKP di wê baweriyê de ne, hilbijartinên Tirkiyê astengiya herî giran li pêşiya xebatên çêkirina çarçoveya qanûnî bo pêvajoyê ne, her wiha ji ber girîngiya hilbijartinan bo AKP, pêvajo di dereceya yekem de nîne bo hikûmet û partiyê û wiha tînin ziman: "Em nikarin qanûna aştiyê beriya hilbijartinan derbixin".

Alîkarê Malikî: Siyaseta nefta Kurdistanê şêlû ye

Hewlêr (Rûdaw) – Alîkarê Serokwezîrê Iraqê, Nûrî Malikî di karûbarên enerjî û petrolê de Husên Şehristanî, ragihand ku siyaseta neftê ya Herêma Kurdistanê "şêlû" ye û heta niha jî nakokiyên li ser hinartina petrola Herêma Kurdistanê nehatine çareserkirin.

Husên Şehristanî, îro (01.02.2014) li Bexdayê di civîneke rojnamevaniyê de ragihand, siyaseta petrolê ya Herêma Kurdistanê şêlû ye û ligel hebûna danûstandinên navbera Hewlêr û Bexdayê lê heta niha nakokiyên li ser hinartina nefta Kurdistanê nehatine çareserkirin.

Husên Şehristanî anî ziman ku ligel ku li gorî raporta navdewletî siyaseta nefta Iraqê zelal û pak e lê heta niha Herêma Kurdistanê siyasetek şêlû derbarê hinartina petrolê de dide meşandin û wiha got: "Hikûmeta Iraqê nizane Herêma Kurdistanê çawa neftê derdixe û çawa hinarde dike."

Alîkarê Malikî, di berdewamiya axaftina xwe de destnîşan kir ku beşek ji nefta Iraqê li Herêma Kurdistanê wek pêwîst nehatiye geşekirin çimkî diviya mîna girêbestên petrola Iraqê girêbest jê re hatiba îmzekirin.

Husên Şehristanî diyar kir, ji ber ku neft ya hemû gelê Iraqê ye ji ber wê jî divê ew nefta ku ji aliyê Herêma Kurdistanê ve derxistin ji aliyê şîrketa SOMO ve were firotin û pereyê wê jî radestî sindoqa geşedana Iraqê ya li Amerîkayê bê kirin.

Ev di demekî de ye ku di demên borî de du caran Serokwezîrê Herêma Kurdistanê Nêçîrvan Barzanî serdana Bexdayê kiriye û bi rayedarên Bexdayê re li ser hinartina petrola Kurdistanê bo Tirkiyê civiyaye lê tê xuyakirin ew civîn û hevdîtin bêencam bûne.

YÎK: Divê rêveberiya demkî ya Rojava were piştevanîkirin

Hewlêr (Rûdaw) – Yekgirtûya Îslamî ya Kurdistanê (YÎK), piştevaniya xwe li hember avakirina rêveberiya demkî li Rojavayê Kurdistanê ragihand û daxwaza lidarxistina Kongreya Netewî ya Kurd kir.

Polîtburoya YÎKê ku yek ji partiyên îslamî yên Başûrê Kurdistanê ye, îro li ser rewşa Rojavayê Kurdistanê civiya. Li gorî malpera fermî ya YÎKê, di daxuyaniya civînê de hat gotin ku di civînê de li ser rewşa Rojavayê Kurdistanê, avakirina rêveberiya demkî ji aliyê PYDê ve û girîngiya parastin û piştevanîkirina destkeftên kurdan li wî beşê Kurdistanê û pêwîstiya hebûna stratejiyek yekgirtî bo bidestxistina mafên kurd hatiye axaftin. Her wiha hat zanîn ku endamên polîtburoya YÎKê daxwaza lidarxistina Kongreya Netewî ya Kurd ku heta niha 3 caran hatiye paşxistin û nayê zanîn ka dê were lidarxistin yan na, û çareserkirina astengiyên li pêşiya kongrê kirine.

PYD û partiyên nêzîkî wê, di çarçoveya avakirina rêveberiyek demkî li Rojavayê Kurdistanê, rojên 21, 27 û 29ê Çileya îsal li herêmên Cizîre, Kobanî û Efrînê rêveberiyên bi navên Kanton ragihandin.

Di nav partiyên Başûr de heta niha jibilî YÎKê, YNKê jî bi awayekî eşkere piştgiriya xwe bo rêveberiya demkî li Rojavayê Kurdistanê nîşan daye.

Şandek pisporên Japonî bo rizgarkirina gola Ormiyê çûn Îranê

Hewlêr (Rûdaw) – Rêveberiya avedaniyê ya parêzgeha Ormiyê ya Rojhilatê Kurdistanê ragihand, şandek pisporên Japonî bo rizgarkirina gola Ormiyê serdana gihîşt Ormiyê û dê ji sibê ve dest bi lêkolînên xwe derbarê zuhabûna golê bikin. Li gorî ajansa fermî ya Îranê, ÎRNA, berpirsê karûbarên avedaniyê yê parêzgeha Ormiyê Hadî Behadorî diyar kir ku komek ji pisporên parastina jîngeh û avê yên Japonî bi mebesta encamdana lêkolînê derbarê sedemên zuhabûna ava gola Ormiyê gihîştin bajarê Ormiyê. Hadî Behadorî da zanîn, pispor û vekolerên Japonî dê ji sibê (02.02.2014) ve dest bi lêkolîn û xebatên xwe yên derbarê zuhabûna ava gola Ormiyê bikin. Behadorî anî ziman ku hatina pisporên Japonî di çarçoveya rêkeftina navbera serokomarê Îranê Hesen Rûhanî û serokwezîrê Japonyayê de ye ku di civîna meha Çile ya aborî ya Davosê de hev dîtibûn. Ava gola Ormiyê ku duyemîn gola şor a cîhanê ye, ev çend sal in bi sedemên cur bi cur bi tundî ber bi zuhabûnê ve diçe. Serokomarê Îranê Hesen Rûhanî, di propagandeyên xwe yên hilbijartinê de jî behsa zuhabûna gola Ormiyê kiribû û soz dabû, yekemîn karê ku di hikûmeta xwe de bike rizgarkirina gola Ormiyê ye.

"Êdî Siyaset Bi Propaganda û Zimanê Mexdûriyetê Nabe"

Li Amedê li Hola Resepsiyona Sûmerbankê ji aliyê Kongreya Civaka Demokratîk ve konferansa "Diplomasiyê" hat lidarxistin.

Alîkara Serokê Giştî ya BDPyê û namzeda Şaredariya Bajarê Mezin a Diyarbekirê Gultan Kişanakê got: "Gelê Kurd bi hêzeya xwe ya kevnare derketin ser sehneya dîrokê." Kişanakê di konferansa "Diplomasiyê" ya ku li Hola Resepsiyona Sûmerbankê ji aliyê Kongreya Civaka Demokratîk (KCD) ve hat lidarxistin de axivî. Kişanakê got ku diplomasî di têkoşîna kurdan de her dem girîng bû û hevalên wan jî bi fedakarî xebatên diplomasiyê meşandine. Kişanakê destnîşan kir ku xebatên li ser diplomasiyê girîng û bibandor in û Kişanakê wiha dewam kir: "Êdî bi diplomasiyê kurd jî pêşerojeke demokratîk dixwazin ava bikin. Êdî siyaset bi propaganda û zimanê mexdûriyatê nabe. Modelên bi vîzyon lazim in. Ez bawer im ev xebat û karên ku li ser diplomasiyê tên kirin, ji vir pê ve dê me pêşve bibe."(AA)

"Bila Hemû Girtiyên Nexweş, Bên Serbest Berdan"

Komîsyona Girtîgehan a Baroya Amedê, ji bo girtiyên nexweş bên serbest berdan, dest bi kampanyaya maîlan kir. Baroya Amedê da xuyakirin ku ji Îlona 2013'an û pê ve li girtîgehên li Tirkiyeyê, 163 jê rewşa wan xetere 544 girtî û hikumxwarên nexweş hene û xwest, girtiyên nexweş tavilê bên berdan. Baroyê bi vê armancê dest bi kampanyayeke mail'an kir û banga destekê kir. Komîsyona Girtîgehan a Baroya Amedê, bi daxuyaniyeke çapemeniyê got, "Ji 10'ê Îlona 2013'an pê ve li girtîgehên li Tirkiyeyê 163 jê rewşa wan xetere 544 girtî û hikumxwarên nexweş hene."

KAMPANYA MAIL'Ê

Komîsyona Girtîgehan a Baroya Amedê da xuyakirin ku Wezareta Edaletê piraniya pêşniyarpirsên li ser binpêkirina mafan ên li girtîgehan de bêbersiv hiştiye û ev bang kir: "Em dixwazin şert û mercên ragirtinê yên hemû girtiyên nexweş werin başkirin, pêşî li mûayenekirina ji aliye doktorên serbixwe ve were vekirin û girtiyên nexweş ên jiyana wan di xetereyê de ne, bên berdan. Bi vê armancê me dest bi Kampanya Mail'an kirin ku hemû detayên wê di malpera me ya fermî ya înternetê de cih digirin. Em bang li tevahiya gelê xwe dikin ku destekê bidin me."(ANF)

Li Sûriyê 88 Kesî Jiyana Xwe Ji Dest Da

Êrîşên ku li 8 bajarên Suriyeyê pêkhatin bûne sedema canê zarok û jinan. Hat ragihandin ku yekîneyên girêdayî rejîma Esed li Suriyeyê dijî muxalîfan êrîş pêkanîne û di êrîşan de jê 11 zar, 4 jin bi tevahî 88 kesan jiyana xwe ji dest dane. Li gor daxuyaniya rêxistina mafê mirovan a Suriyeyê(RMMS), hêzên rejîmê li dijî herêmên bin kontrola muxalîfan, ji hewa û bejê êrîş kirin, di êrîşan de li Halepê 40, banliyoyên paytext Şamê 27, Humusê 7, Derayê 6, Îdlîbê 4, Deyruz-Zorê 2, Kuneytra û Hamayê 2, bi tevahî 88 kesan jiyana xwe ji dest da. Ji aliyê din ve di daxuyaniya RMMSê de hat destnîşankirin ku hêzên rejîmê li giştiya welêt operasyon li dar xistine û di operasyonan de gelek komên çekdar belavkirine û wesayîtên wan jî îmhekirine.

Cenêv2: Xola yekem bê encam bi dawî hat

Hewlêr (Rûdaw) - Duh, roja înê, xola yekem a danûstandinên kongreya Cenêv2 di navbera her du şandeyên rejîm û opozisyona Sûriyê de bê encam bi dawî hat. Piştî civîna destpêkirinê ku ji bilî her du şandeyan, 39 welat û rêxistinên navneteweyî û herêmî lê beşdar bibûn û piştî heft rojan ji danûstandinên rasterast bi serpereştiya şanderê navneteweyî û erebî, Exzer Ibrahîmî, ti pêşketinê ne tenê di warê siyasî de, lê heta di warê mirovahî de jî encam ne da.

Di konfranseke çapemeniyê de, serokê şandeya Sûriyê, Welîd el-Mûelim sedema têkçûna danûstandina xiste stûyê opozisyonê de û got ew negihaşt ti encam bi sedema nejdiliya opozisyonê û rola alozkar a Amerîka ku biryara biçekkirina hêzên opozisyonê di dema danûstandinan de dabû.

Derbarê beşdarbûna li xola duyem ku li gorî serpereştyarê danûstandina, Exzer Ibrahîmî, wê di dehê vê mehê de dest pê bike, El-Mûelim diyar kir ku ewê tişta li Cenêvê rû dayî têxin ber destê serokê Sûriyê Beşar el-Esed û ligel wî gengeşe bikin û paşê wê biryar bê standin.

Ji aliyê xwe ve, di gotarekê de ji bo gelê Sûriyê, serokê şandeya opozisyonê, Ehmed Asî el-Cerba got Rejîma Esed neçar e ku di danûstandinên Cenêvê de berdewam bike û aşkere kir ku wan ji destpêkê ve, beşdarbûna xwe li kongreyê bi wergirtina alavê berevaniyê ve girêdabû û tekez kir ku hêzên navneteweyî niha dest bi pêşkêşkirina vê alîkariyê ji bo opozisyonê kirine. Di daxuyaniyekê de, her yanzdeh welatên grûpa dostên Sûriyê, bêencambûna danûstandinan xiste stûyê rejîma Esed de û diyar kir ku armanca danûstandin damezrandina desteyeke hikumraniya veguhêz xudan tevahiya desthilatên cîbcîkar e ku serpereştiya dezgehên artêş û ewlekariyê jî bike. Bêencambûna danûstandinên kongreya Cenêvê û berdewambûna rewşa mirovahî ya xirab, hemû aliyên navneteweyî û herêmî xistin nav liv û tevgerê de daku danûstandinên aştiyê di navbera her du aliyên dijberiya Sûriyê de ji şikeshênanê bên rizgarkirin.

Şeva borî, her yek ji wezîrê derve yê Amerîka John Kerry, wezîrê derve yê Rûsya, Sergey Lavrov, sekreterê giştî yê Neteweyên yekbûyî, Ban Ki-moon û şanderê navneteweyî û erebî, Exzer Ibrahîmî li bajarê Munchen ê almanî li hev civiyan û bizavên rizgarkirin Cenêv2 ji şikeshênanê gengeşe kirin.

Evdila: Yên Ku Herî Zêde Ketin Bin Bandora Vî Şerî Jin û Zarok in

HDP di 1'ê Sibata 2014'an de li Enqereyê bi mijara "Di Têkoşîna Demokrasiya Radîkal

de Mûxalefeta Nû û Şêweyên Rêxistinbûyînê - Lêgerînên Nû yên Siyasetê" lidar xist. HDP di 1'ê Sibata 2014'an de li Enqereyê bi mijara "Di Têkoşîna Demokrasiya Radîkal de Mûxalefeta Nû û Şêweyên Rêxistinbûyînê - Lêgerînên Nû yên Siyasetê" lidar xist. Di konferansa li Odeya Endezyarên Înşaetê ya TMMOB'ê de Hevseroka PYD'ê Asya Evdila, Ciwan Mihemed Mûstafa, ji Yewnanîstanê Parlamenterê Koalîsyona Çep a Radîkal (Synaspismós Rizospastikís Aristerás – SYRIZA) Georgîos Tsîpras û Dîmîtra Okalîarî, ji Partiya Çep a Alman (Die Linke) Endamê Meclîsa Partiyê Domînîc Heîlîg, ji Partiya Tirk a Komarparêz-Hêzên Yekbûyî (CTP-BG) Endamê Meclîsa Partiyê û Parlamenter Asim Akansoy û Hevserokên HDP'ê Sebahat Tûncel û Ertûgrûl Kurkçu amade bûn. Piştî danasîna axaftvanan Hevseroka PYD'ê Asya Evdila derket ser dikê û ji vexwendêran re spasiyên xwe pêşkêş kir û got, "Dixwazim silavên Rojava yek bi yek li her kesî bikim. Hezkirin û hurmeta xwe careke din pêşkêşî we hemûyan dikim." Hevseroka PYD'ê Evdila jî diyar kir ku ev sê sal in gel li Sûriyeyê ji dil li ber xwe didin û got, "Dema mirov encamên vê berxwedanê bînin ber çavên xwe, bandora vê yekê li jiyan û civaka Sûriyeyê gelekî giran bû. Di encama berxwedanê de bi sed hezaran mirovan jiyana xwe ji dest dan û bi mîlyonan jî neçar man koç bikin." Evdila da xuyakirin ku dewlemendiya binerdî û çandî ya welêt, di encama vî şerî de xera bûye û got, "Yên ku herî zêde ketin bin bandora vî şerê giran jin û zarok in. Jiyaneke zor û bi zehmet dijîn. Weke partî me rêya siyaseta demokratîk hilbijartin. Me têkoşîneke aştiyê ya şoreşger meşandin. Ji destpêka şoreşê ve me zor da siyaseta demokratîk û aştiyane.

Em alîgirê yekitiya gelên Sûriyeyê ne. Alîgirê aştiya navxweyî ne. Ji bo mafên wekhev ên jiyaneke demokratîk a hemû gel, reng û çandan, em dimeşin. Em nax-wazin welêt parçe bikin. Di projeya çareseriyê de ji bo em erêkirina gelan werbigirin, em têdikoşin. Di encama vê de me projeya xweseriya demokratîk li Rojava, li sê kantonan ji bo jiyana bi hev re ya gelan û çareseriya pirsgirêkan xistin meriyetê."(ANF)

Pêvajoya Cenêv-2 û Rewşa Dawî Ya Sûriyê, Li Munîhê Hat Nirxandin

Serokê Muxalîfên Sûriyê Ahmed El Carba got li dijî terora rejîma esed, Îşîd, El-Qaîde û Hizbullahê şer dikin. 50. Konferansa Ewlehiyê ya Munîhê didom e. Di konferansê de di bin navê "Bobelata Sûriyê" de rûdanên dawî yên Sûriyê jî hatin nirxandin.

Serokê Muxalîfên Sûriyê Ahmed el-Carba diyar kir ku tevî hemû geşedanan wê beşdarî hevdîtinên ku di 10ê Sibatê de bên kirin bibin. Carba îfade kir ku ji bo Sûriyeya demokratik bê ava kirin destekê didin çareseriya siyasî lê di dema hevdîtinên Cenêv-2yê de jî rejîma Esed nesekinî û bi hezaran mirov kuştin. Carba cardin bilêv kir ku rêveberiya demkî bê ava kirin. Serokê muxalîfên Sûriyê endamên konseya ewlehiya Neteweyên Yekbûyî rexne kir û gazinên xwe wiha anî zimên: Kanê Civaka Navnetewî, kanê Neteweyên Yekbûyî, kanê konseya ewlehiyê, kanê Amerîka û Rusya?

Nûnerê taybet yê Sûriyê yê Neteweyên Yekbûyî û Lîga Ereban El Ahdar El-Îbrahîmî jî got di hevdîtinên Cenêv 2yê de tu encamek bidest nexistine. Îbrahîmî hişyar kir dibe ku pirsgirêk belavê herêmê bibe.

Wezîrê Karên Derve yê Îtalyayê Bonîno jî li ser pirsgirêkên penaberan sekini û diyar kir ku divê piştevaniya penaberên li Urdun û Lubnanê bê kirin. Wezîrê Karên Derve yê Amerîkayê John Kerry jî bi wezîrê karên derve yê Rusyayê Lavrov re li Munîhê hat ba hev û jê xwest ku pêvajoya îmhakirina çekên kîmyayî di demeke kurt de biçe serî. Kerry bi Ban Ki Moon û Îbrahîmî re jî civiya.

Iraq: Meha borî rojane 2 milyon û 228 hezar bermîl neft hatiye hinartin

Hewlêr (Rûdaw) – Wezareta Petrola Iraqê ragihand, Iraqê di meha Çileya îsal

de rojane 2 milyon û 228 hezar bermîl hinardeyî derve kiriye. Wezîrê Petrola Iraqê Ebdilkerîm Liêbî, ji malpera sumarianewsê ya iraqî re ragihand, bi awayekî navgîn Iraqê meha borî rojane bi rêya benderên başûr û boriya Kerkûk-Ceyhanê 2 milyon û 228 hezar bermîl neft şandiye derve. Ebdilkerîm Liêbî da zanîn, ji wê pişka ku hatiye hinartin rojane 2 milyon û 36 hezar bermîl bi rêya bendera Besrayê û rojane 192 hezar bermîl jî bi rêya boriya Kerkûk-Ceyhanê dihat hinartin. Li gorî wezîrê petrola Iraqê, ev asta hinartina petrolê ne li gorî asta ku dihat xwastin bû, sedema wê jî êrişa çekdaran li dijî boriya Kerkûk-Ceyhanê û xirabiya rewşa hewayê li başûrê Iraqê bû.

Peyvek li Ser Helbestê

Diyarî ji helbestvan û nivîskarê Kurd li Rojhilat (Ava Shîn) re. Di baweriya min de helbestvanê ku zanînek ber fireh û serburiyên dûr û dirêj li bal nebin, ew ne helbestvane û nikare ti têkiliyan bi helbestê re ava bike. Tev nivîs an helbestên ku mirov dinivîsîne ji encamên ked, west, serburî û cefaya ku ew mirov têde dijî..û wiha ew mirov bê kêfa xwe, bê dilê xwe, bê pilan û ji neçarî çend gotinên kurt û bi wate ji hinavê xwe dertîne ser kaxetê, da ku xwe rehet bike û bêhna xwe derxîne. Ew çend gotin Helbeste. Ango wek pîreka ducanî, dema ku dizê, bê çendî bêhna wê derdikeve.. Mirovê helbestvan jî wiha ye... Bi gotinek din ez dikarim bibêjim ku nivîsandina helbestê qedere..Di wiha qeder de têkiliya helbestvan bi helbestê re destpêdike.

Belê giringiya helbesta ast bilind eve ku, helbestvan karibe wê helbestê bi êş û janên xwe an kêf û şahiya xwe, nexweşî û şaşiyên civata xwe an serketin şahiyên miletê xwe bihûne...Ji ber ku yê helbestvan nefereke ji civatê û ji gelek neferan hisê wî bilindtire, vêca pêwîste ew berî mirovên normal bi şadiyên xwe û welatiyên xwe re bikene, bi êş û janên xwe û welatiyên xwe re şînê bikşîne..Di wê şîn û şadiyê de mirovê helbestvan dest bi hunandina helbestekê dike, û wiha têkilî di navbera helbestvan û helbestê de destpê dibe.. Bi rengekî din; dema ku di zivistanî de baran nebare, di buharî de çûk û çivîk nexwînin, feqîr û xizan bê nan bin, ji êş û kulan merisî bin... Dema ku mirov di welatê xwe de xerib be, di bin zilm û zora neyaran de dîl be, zimanê dê qedexe be, gotina rast qaçax be... Hingê têkiliya, yê ku rast û turist helbestvan be, bi hunandina helbestekê destpê dike û hinavê xwe ji kul, xem û janan vala dike... Li dor têkiliya helbestvan bi desthilatê ve, ez ne bawerim ku pênûsek azad heye û ew pênûs ne di bin siya sansorê an terorê de ye. Nexasim di welatên cîhana sisyan de. Di van welatan de sansor rola xwe dilîze, ji ber alozî û gengeşeyên azadî û demokratiyê, û sansora ku heye polîtîkî ye bêtir ji civakî... Ji ber ku desthilatên welatên cîhana sisiyan ji nivîskaran bi tirs in, her dem û gav sawa nivîskaran di dilê wan de ye. Vêca sansora rêjîmên wan welatan rola xwe dilîze û şert û mercê xwe ferz dike..Ji ber wiha rewş, nivîskar bêçar e di bin siya terorê de dijîn, û pirê caran ji bêçarebûn sansoreke kesayetî (zatî) li ser xwe û berhemên xwe datînin, da ku berehmên xwe ji sansorê biparêzin û derbas kin..!

Di baweriya min de, ev sansora zatî ku nivîskar li ser ramanên xwe datîne, ji sansorê desthilatan xerabtire.. Ji ber ku, heger sansora desthilatê perçeyekî ji nivîsandina nivîskarekî ku azad be, di nivîsandina xwe de, xetsor bike, nivîskar bi sansora xwe ya kesayetî (zatî) nivîsandina xwe tevî xetsor dike..

Nivîskarê azad, ew nivîskarê ku di hizr û ramanên xwe de zelal be, di nivîsandinên helbestên xwe de rastgo û mêr be, li navdariya, li ser pişta çend qedexeyên civakî negere..wek: êrîkirina li ser olê û hetîketiya bedena jinê..

Helbesta cîgirtî ewe ya ku li desthilatê nasekine, bi wêrekbûn şaşî û xerabiyên civatê eşkere dike. Ew şaşî û xerabiyên ku civat ji ber bendora wan paşketî maye.. Eger helbestvan mêr be, wê di nivîsandinên xwe de şerê wan şaşî û xerabiyên civatê bike, bê ku sansorê li ser xwe û berhemên xwe deyne. Gereke wan şaşiyan ji cemawere raxîne ber çavan, da ku cemawer di ser wan şaşiyan re biqevêze, li pişt xwe bihêle û hin bi hin ber bi xêr, xweşî û avakirinê re here..

Konê Reş

PDK ile PKK, Batı Kürdistan konusunda uzlaştı

Kürdistan Demokrat Partisi (PDK) ile Kürdistan İşçi Partisi (PKK) Batı Kürdistan konusunda uzlaşıya vardı. Yakında Amed Bağımsız Milletvekili Leyla Zana Öcalan'ın mektubunu Mesûd Barzanî'ye iletmek için Avrupa'ya gidecek. Bas Gazetesi'nin güvenilir bir kaynaktan aldığı bilgiye göre Hewlêr'e geldikten sonra Kandil'e gidecek olan Leyla Zana, mektubun içeriğini KCK Başkanlık Konseyi'ne iletecek. Yine aynı kaynağın verdiği bilgiye göre mektubun halen Avrupa'da olan Barzani'ye iletilmesi için önümüzdeki iki gün içinde Leyla Zana Avrupa'ya gidecek.

Öcalan'ın mektubunun içeriğinde Kürd Ulusal Kongresi ve Rojava'nın geleceği konusunda iki tarafın uzlaşmaya vardığına ilişkin bilgiler olduğu iddia ediliyor. Tarafların iki konu üzerinde tam bir mutabakat sağladığı ve Kürd Ulusal Kongresi için çalışmaların hızlandırılacağı da iddialar arasında. Konuya ilişkin Bas Gazetesi'ne bir açıklama yapan KCK Dış İlişkiler sorumlusu Demhat Egîd, 'Kürd Ulusal Kongresi ve Rojava konusunda PKK ile PDK arasında uzlaşıya varıldığı doğru. İki tarafın da anlaşmaya bağlı kalarak ne gerekiyorsa yapmalarını ümit ediyoruz. Ayrıca en önemli konulardan biri olan Kürd Ulusal Kongresi'nin önündeki engellerin kaldırılmasını umuyoruz' diye konuştu. Rojava'daki fiili yönetimin desteklenmesi konusunda görüş birliğine varıldığını belirten Egîd, 'Kürdistan Bölgesi tarafından Rojava yönetiminin resmen tanınması gerekiyor. İki tarafın da bu anlaşmaya bağlı kalması durumunda PKK ile PDK arasındaki ittifak güçlenecektir. Rojava ve Ulusal Kongre, Güney ve Kuzey Kürdistan'ın iki tarafını birbirine yakınlaştıracak ulusal meselelerdir' dedi.

Hükümetin seçim hesabı yapması süreci bitirir

HDP Eş Genel Başkan yardımcısı Sırrı Süreyya Önder, Öcalan'ın, "Çözüm sürecini zora sokacak en büyük tehdit hükümetin meseleye seçim ve yüzde hesaplarıyla yaklaşması olacaktır" dediğini söyledi. Önder, Öcalan'ın dünya kamuoyuna "Rojava'ya kıymet ver" diye seslendiğini ve Kürt Ulusal Kongresi ile ilgili de "Kongrenin gerçekleşmesinin önündeki engellerin birçoğu hayati engeller değildir" ifadelerini kullandığını bildirdi.

Abdullah Öcalan ile görüşen HDP Eş Genel Başkan Yardımcısı Sırrı Süreyya Önder ve Diyarbakır Bağımsız Milletvekili Leyla Zana İmralı Adası'ndan döndü. ANF'ye bilgi veren, HDP Eş Genel Başkan Yardımcısı Sırrı Süreyya Önder, salı veya çarşamba günü Öcalan'ın mektubunu alarak Hewler'e gideceklerini açıkladı. Önder, "Muhtemelen salı-çarşamba mektubu alıp Hewler'e geçeceğiz. Barzani ile sınırlı değil, taraflarla görüşeceğiz" dedi.

KÜRT ULUSAL KONGRESİ

Önder, Öcalan'ın Kürt Ulusal Kongresi ile ilgili şu ifadeleri kullandığını açıkladı: "Kürt Ulusal Kongresi önemlidir. Bölge barışının, bölgenin demokratikleşmesinin de önemli teminat ayaklarından birisi olacaktır. Güvence ayaklarından birisi olacaktır. Bu anlamda kongrenin gerçekleşmesinin önündeki engellerin birçoğu hayati engeller değildir. Bütün taraflar tarihsel bir iş yaptıklarının sorumluluğu ile yaklaşırlarsa çok çabuk gerçekleşebilecek durumdadır. Bu, Kürt halkının demokratik siyaset ve demokratik dünyada yerini perçinleştirecek, canilerin kol gezdiği bölgede bütün dünyaya demokratik model oluşturacaktır. Kongre bunun en önemli adımlarından birisi olacaktır."

'DİĞER HALKLARLA VE SOSYALİSTLERLE YOLDAŞÇA DAYANIŞMA HUKUMUZ VAR'

Görüşmede, Öcalan'ın son zamanlarda HDP'ye dönük kullanılan negatif dili de eleştirdiği öğrenildi. Önder, Öcalan'ın bu konuda ise şunları söylediğini aktardı: "Son zamanlarda HDP'ye dönük olarak kullanılan negatif dilin bir tek amacı olduğunu düşünüyorum; Kürt halkını yalnızlaştırmak, kendi kendisiyle başbaşa bırakmak. Oysa bizim mücadelemiz, diğer halklarla, yanımızda duran ve bizle dayanışma gösteren ve dayanışma gösterdiğimiz bütün halklarla, inançlarla, sol sosyalist yapılarla olan hukukumuz, sonuna kadar demokratik siyaset temelinde yoldaşça dayanışma hukukudur. Bu dile karşı hem HDP'nin hem de Kürt halkının son derece uyanık olması, itibar etmemesi gerekiyor." Önder, Öcalan'ın, "Bizim barış sürecine ve devlete yaklaşımımız devleti de demokratik çatı haline getirmeye dönüktür ve bu demokratik çatı haline getirme istek ve programımız tarihsel olarak bizi tüm mücadelelerden ayrı ve itibarlı bir yere koymaktadır" ifadelerini kullandığını da bildirdi.

DÜNYA KAMUOYUNA 'ROJAVA' MESAJI

Rojava konusunda ise Öcalan'ın, "Dünya kamuoyunun Rojava pratiğinde ortaya çıkan demokratik iradeye çok özenli bakması ve çok yüksek yerde kıymetlendirmesi gerekiyor. Bu bütün dünyanın güvencesi olacaktır. Çünkü demokratik çözümün benimsenmemesi durumunda yaşanacak olan felaketler kesinlikle bölgeyle sınırlı kalmayacaktır" dediği öğrenildi.

'HÜKÜMET SEÇİM HESABI YAPARSA SÜRECİ BİTİRECEK SIKINTILARA YOL AÇAR'

HDP'li Önder, Öcalan'ın 'çözüm süreci' ile ilgili ise şu açıklamasını aktardı:

"Çözümün kalıcı temel şartı demokratik anayasadır. Fakat yöntemsel olarak gerek içeriğinin belirlenmesinde, gerek temel özelliklerinin kararlaştırılmasında müzakre ruhuna uygun bir paylaşımcılık esastır. Bu konuda düşülecek, süreci zora sokacak en büyük tehdit hükümetin meseleye seçim ve yüzde hesaplarıyla yaklaşması olacaktır. Böylesi bir yaklaşım sürecin bitmesine varan sıkıntılar içermektedir. Şu an yaşanan süreç demokratik bir dönüşümün ne kadar ertelenemez olduğunu herkese göstermiştir."

ERMENİLERE KAPSAMLI MEKTUP

Önder, Öcalan'ın Ermenilere ilişkin önümüzdeki günlerde Adalet Bakanlığı aracılığıyla bir mektup göndereceğini de açıkladı. Önder, "Sayın Öcalan daha geniş kapsamlı bir çalışma yapmak istediğini, ileride daha geniş çalışmayı iletmek istediğini söyledi. Sanırım, iki sayfa civarında bir mektubu da Barzani'ye mektubuyla gelecek bize" bilgisini verdi.(ANF)

Altan Tan: Türkiye Suriye'deki Kürtlerin özerkliğini tanımalı

Cenevre sürecine değinen Altan Tan, Türkiye 'nin ne yapmak istediğinin belirsiz olduğunu, Rojova'da Kürtlerin bir özerklik ilan ettiklerini, Türkiye'nin Suriye'deki Kürtlerin özerkliğini tanıması gerektiğini belirtti. BDP Diyarbakır Milletvekili Altan Tan, TBMM'de basın toplantısı düzenledi. Cenevre sürecine değinen Tan, Türkiye'nin ne yapmak istediğinin belirsiz olduğunu, Rojova'da Kürtlerin bir özerklik ilan ettiklerini, bu konuda da Türkiye'nin politikasının belli olmadığını söyledi. Türkiye'nin Suriye'deki Kürtlerin özerkliğini tanıması gerektiğini belirten Altan Tan, "Cenevre'de de Türkiye'nin politikası belli değil,

kanun dışıdır, usul dışıdır. Bu konuda hükümetin doğru düzgün bir bilgi vermesi lazım. Suriye'deki bu Kürtlerin özerkliğini tanıması lazım. Suriye'nin geleceğinde Kürtlerin statüsü nedir, Türkiye nasıl bir Suriye tasarlıyor, neye destek veriyor? Hala Suriye'deki bazı örgütlerle PYD'yi çatıştırıp oradaki Kürtlerin statülerini bozmak mı istiyor bunu açıklığa çıkartmalıdır. Kürt siyasetçilere sesleniyorum, bütün yumurtalarınızı Recep Tayyip Erdoğan 'ın sepetine koyarsanız o sepet bugün topyekün gitmek üzere. Hala bugün Suriye'deki Kürtlerin kazandığı otonomiyi yok etmeye çalışıyor, hala bugün Türkiye'de demokratik adımlar atmıyor. Bütün Kürt siyasetçiler bu durumu göz önünde bulundurmalıdır" dedi. Bir gazetecinin, Ankara Büyükşehir Belediye Başkanı Melih Gökçek'in kendisine de suikast düzenlenebilir yönündeki açıklamalarına Tan, "Melih Gökçek'e hiçbir şey olmaz rahat olsun. Türkiye'de bir mermiyi boşa harcayacak adam yok, rahat yatsın" diye cevapladı.

Başka bir gazetecinin dün MHP Seçim Bürosu'na düzenlenen saldırıyı hatırlatması üzerine Tan, , "Vefat eden kişiye Allah'tan rahmet diliyorum.

Bu seçim döneminde her türlü provokasyon, her türlü tahrik bunların hepsi mümkün. Bunlardan kaçınmak lazım. Doğru düzün demokratik barış içinde bir seçim geçirmek istiyoruz. Bu olayları kim yapıyor bunun ortaya çıkartılması lazım. İçişleri Bakanı da ortada yok. Bu tip olayları asla tasvip etmiyoruz. Bu tahriklerin spontane bile olsa mutlaka engellenmesi lazım" dedi.(radikal)

BDP'nin raporu 'Kürdistan' kelimesi geçtiği için reddedildi

Konuya ilişkin bir basın toplantısı düzenleyen BDP Bitlis Milletvekili Zenderlioğlu, "Ben buradayım. Kürt ve Kürdistanlıyım. Beni nasıl inkar ediyorsunuz" dedi. Kamuoyunda "çözüm komisyonu" olarak bilinen Toplumsal Barış Yollarının Araştırılması ve Çözüm Sürecinin Değerlendirmesi Amacıyla Kurulan Meclis Araştırması Komisyonu'nun hazırladığı rapora karşın BDP'nin sunduğu alternatif rapor içerisinde "Kürdistan" kelimesi geçtiği gerekçesiyle reddedildi. Konuya ilişkin bir basın toplantısı düzenleyen BDP Bitlis Milletvekili Zenderlioğlu, "Ben buradayım. Kürt ve Kürdistanlıyım. Beni nasıl inkar ediyorsunuz" dedi.

AKP, 2014 yılı bütçesinde, BDP'nin muhalefet şerhini "Kürdistan" kelimesi geçtiği için reddetmişti. BDP buna tepki göstererek, bütçe görüşmeleri sırasında Meclis'te yaptığı bütün konuşmalarda "Kürdistan" kelimesini kullanmıştı. Bütçe görüşmelerin ardından kamuoyunda "çözüm komisyonu" olarak bilinen Toplumsal Barış Yollarının Araştırılması ve Çözüm Sürecinin Değerlendirmesi Amacıyla Kurulan Meclis Araştırması Komisyonu'nun hazırladığı rapora karşın BDP tarafından hazırlanan alternatif rapor da Komisyon ve Meclis Başkanlığı tarafından içerisinde "Kürdistan" kelimesi geçtiği gerekçesiyle reddedildi. Konuya ilişkin bir basın toplantısı düzenleyen Bitlis Milletvekili Hüsamettin Zenderlioğlu, hazırladıkları raporun Meclis Başkanlığı tarafından geri gönderilmesine ilişkin düzenlediği basın toplantısında, "Ben buradayım. Kürt ve Kürdistanlıyım. Beni nasıl inkar ediyorsunuz" dedi. Zenderlioğlu raporu sunmalarının ardından Meclis Başkanlığı'nın kendilerine raporda "Kürdistan", "imha" ve "soykırım" gibi kelimeler geçtiği için raporu iade ettiğini ve 15 gün süre verildiğini söyledi. Zenderlioğlu, Meclis Başkanlığı'nın kendilerine 24 maddelik bir yazı yazdığını ve bu yazıda bahsedilen kelimelerin geçtiği bölümlerin sıralandığını vurgulayarak, Meclis Başkanlığı'na kendi raporlarında bir kelimede dahi değişiklik yapmadan raporu yeniden gönderdiklerini söyledi. Zenderlioğlu, "Kürdistan" adının yüzyıllardır Kürtlerin bulunduğu bölgenin adı olduğunu belirterek, "Kürtler ve Kürdistan gerçekliği tanınmak istenmediği gibi hakkaniyetle tanımlanma çabalarından da sakınılmıştır" dedi.

Zenderlioğlu, bütçeye ilişkin sundukları muhalefet şerhinin de aynı gerekçe ile reddedildiğini hatırlattı. AKP hükümetinin "çözüm sürecinde" inkar ve imhanın kaldırıldığını sürekli söylediğini hatırlatan Zenderlioğlu, bunun uygulamada yaşanmadığını söyledi. Zenderlioğlu, "Ben buradayım. Kürt ve Kürdistanlıyım. Beni nasıl inkar ediyorsunuz. Kelimeleri cımbızlayıp raporu iade ediyorsunuz" diye konuştu.

Zenderlioğlu, yaşananın sürecin ruhuna uygun olmadığının da altını çizerek, "Siz Kürt sorununu çözmezseniz ağzınızla kuş tutsanız Ortadoğu'da güç olamazsınız" dedi.

Öte yandan Meclis Başkanlığı Kanunlar ve Kararlar Başkanlığı tarafından raporun reddedilmesine ilişkin Zenderlioğlu'na gönderilen listede, "…soykırım ve inkar politikları dahilinde…", "…Kürtler, şiddetli imha ve inkar politikalarının birincil hedefi haline geldi.", "Kürdistanlı mevsimlik tarım işçileri..", "Öyle bir savaş ki, maliyeti bile tam olarak tutulamamış, topyekun bir imha ve talan siyasetinin açık göstergesidir" gibi kelimelerden dolayı raporun reddedilmesi dikkat çekti.

SIRADAKİ YİRMİ YENİ KANTON!

Cenevre-2 diye tanımlanan konferans tahmin edildiği gibi boşa kürek sallanılan bir arena oluyor, katılanlar havanda su dövmeyi sürdürüyor.

Cenevre-2 diye tanımlanan konferans tahmin edildiği gibi boşa kürek sallanılan bir arena oluyor, katılanlar havanda su dövmeyi sürdürüyor.

Dünyanın dört bir yanından gelmiş güçler Suriye sorununu çözmeye çalışadursunlar Rojava halkı Suriye sorununu kendi bölgelerinde çözmenin önemli bir adımını attılar. Rojava'nın üç önemli bölgesi de özerk yönetimlerini ve meclislerini ilan ettiler. Böylelikle gerek Kürdistan gerekse de dünyanın dört bir yanındaki ezilen halklara, mazlumlara ümit verdiler. Esin kaynağı oldular.

Bu durum halkların ancak uluslararası güçlere dayanarak statü kazanabileceği fikrini alt üst etti, öz gücün, öz örgütlülüğün önemini bir kez daha ortaya çıkardı. Bırakalım uluslararası güçlerin desteğini, dünyanın en azılı çete gruplarının saldırılarına karşı hem kendini savunup hem de kendi öz yönetiminin kurulabileceğini Rojava ispatladı.

TÜRKİYE
İRAN
BATI KÜRDİSTAN
SURİYE
IRAK

Bu durum yüz yıllık statüleri, planları alt üst etti. Yok sayılan Kürt, Ortadoğu'nun alternatif sisteminin öncü, kurucu gücü oldu. Rojava'da yaşananlar pek çok yeri çok etkilese de iki yeri daha çok etkilemektedir. En çok etkilenen TC devletidir. Buradaki gelişmelerin kendisine yansıyacağını bilmektedir.

Rojava'da yaşanan gelişmelerin en çok etkileyeceği ve yaşanan devrimi tamamlayacak nitelikte gelişmelere yol açacak ikinci yer Kuzey Kürdistan'dır. Rojava'da yaşananlar, yerel seçimler öncesinde Kuzey Kürdistan'da büyük sevinç yaratmıştır. Bununla birlikte yol gösterici olmuştur. Kuzey Kürdistan halkı artık o katil, adaletsiz, paralel yapılardan oluşmuş devletten bir şey beklemiyor. Örgütlülüğüyle, mücadelesiyle hem Türkiye'yi hem de tüm Ortadoğu'yu değiştireceğini biliyor. Söylenenlere karnım tok diyor ve kendi işine bakıyor.

Şimdi Kuzey Kürdistan'ın pek çok ilinde zaferin garanti olduğu seçimler öncesinde yapılan seçim çalışması değil, yeni kantonları inşa çalışmasıdır.

Her köyün, her mahallenin, her sokağın meclisleri yoluyla kentin yönetimine katılmasının sisteminin örüldüğü çalışmalar yapılmaktadır. Belediye başkanlığı seçimi için değil milyonlarca insanın, farklı etnik grupların, inanç gruplarının demokratik bir şekilde kentin yönetimini ele alacağı bir sistem kurmak için çalışılıyor. Nasıl Rojava'da yirmiyi aşkın bakanlıklar yoluyla toplum kendi ihtiyaçlarını giderecekse Kuzey Kürdistan'da da sağlıktan, ekonomiye, hukuka, kültüre pek çok alanda kendi öz örgütlülüğüyle ihtiyaçlarını gidermek için örgütlenme çalışması yürütülüyor.

Rojava'da yaşanan bu tarihi adım Kuzey Kürdistan'ın da kaderini belirliyor. Demokratik Özerklik diye tanımlanan sistem Kuzey Kürdistan'da da kent kantonları olarak somutlaşıyor. Kuzey Kürdistan halkı Kuzey'de de kurulacak özerkliğin, kantonların, Rojava devrimine en büyük destek olacağı bilinciyle coşkuyla yükleniyor inşa çalışmasına.

Büyük bir yarış devam ediyor. Yarış AKP ile değildir. Tüm bölgeler, iller bir diğeriyle yarışıyor. En güçlü örgütlenmeyi, en derin örgütlenmeyi, en kapsamlı örgütlenmeyi yapmak için yarışılıyor.

Evet, ufukta yirmi yeni kanton görünüyor. Bakalım! Dördüncü kanton ilanı hangi ile nasip olacak?

Haydi hayırlısı!

G. Suat Tekin

İKİ FOTOĞRAF İKİ DEVLET

Türk devletine, Suudi istihbaratı tarafından servis edilen ve Anadolu ajansı tarafından yayınlanan Suriye devletinin işkence fotoğrafları bir haftadır gündemi meşgul ediyor. Yine her zaman olduğu gibi toplumların algıları istihbarat örgütleri tarafından yönlendiriliyor. Her gün televizyon ekranlarında yapılan tekrarlar, tartışmalar yönlendirilen algıları güçlendiriyor. Türk devletine, Suudi istihbaratı tarafından servis edilen ve Anadolu ajansı tarafından yayınlanan Suriye devletinin işkence fotoğrafları bir haftadır gündemi meşgul ediyor. Yine her zaman olduğu gibi toplumların algıları istihbarat örgütleri tarafından yönlendiriliyor. Her gün televizyon ekranlarında yapılan tekrarlar, tartışmalar yönlendirilen algıları güçlendiriyor. Geniş bir toplum tarafından tartışıldıkça, görüntüler paylaşıldıkça istihbarat örgütlerinin amaçlarına-hedeflerine hizmet eder duruma getiriliyor.

Bu fotoğraflar neden şimdi yayınlandı? Kim servis etti? Neden Türkiye'de yayınlandı?

Türk devleti, Esad'a aleyhine eline büyük bir fırsat geçmiş gibi iştahla Esad'a karşı kampanyalar oluşturarak ayyuka çıkmış El Kaide ile olan ilişkilerini kamufle etme, uluslararası alanda bozulan itibarını yeniden kazanma imkanı yaratıyor.

Oysa 'Dinime küfreden Müslüman olsaydı' bari. Türk devletinin geçmişini bilmesek neredeyse Türk (AKP) devletinin demokrasi ve insan haklarına saygılı bir ülke olduğuna inanacağız. İşte yönlendirilen algılar toplumda geçmişe dair bellek bırakmıyor.

Suriye devletini muhaliflere işkence yapmakla, işkence ile insan öldürmekle suçlayan Türk devletinin; PKK gerillalarının kafalarını kesip poz veren askerlerini, sağ yakaladıkları gerillaları panzerlerin arkasına ayaklarından bağlayarak kilometrelerce sürükleyerek parçaladıklarını yine sağ yakalanan gerillaların üzerine benzin döküp yaktıklarını henüz unutmadık. Gerillaların kulaklarını kesip anahtarlık yapan JİTEM'cileri, öldürdükleri gerillaların ciğerlerini pişirip yiyen özel timlerini unutmadık. Yakılan binlerce köyü, yerinden yurdundan edilen milyonları, on binleri bulan yargısız infazları, işkence gören ama fotoğrafları olmayan yüz binleri, katledilen çocukları unutmadık. Unutmadan yazabildiklerimiz yaşananların sadece yüzde biri bile değil.

Esad'ın işkence fotoğrafları ne kadar kirli ise sizde o kadar kirlisiniz. Birbirinizden hiçbir farkınız yok. Esad ile aranızdaki öküz ölmeden birkaç yıl öncesine kadar can ciğer kardeştiniz. Esad o zaman da muhaliflere ve özellikle Kürtlere işkence yapıyordu. Siz de "çocukta olsa kadında olsa" diyerek Kürtlere karşı katliam fermanları imzalıyordunuz. Ne çabuk unuttunuz Kürt karşıtlığındaki ortaklığınızı?

Her ikiniz de aynı kaynaktan beslenmiyor musunuz?

Kandan…acıdan…göz yaşından…

Esad ve Tayyip…

Aslında birbirinize çok yakışıyordunuz…birbirinize ne çok benziyordunuz!

Ama bir şey var ki katliamlarınız kadar acı verici. Katliamcıların-işkencecilerin-soykırımcıların geçmişi unutturmaya çalışmaları anlaşılır ama katliama-işkenceye-soykırıma uğrayanların geçmişlerini unutarak "Derin devlet, Paralel devlet yaptı" diyerek 'Görünen-Orijinal' devleti temiz göstermeye çalışmanın anlaşılır hiçbir izahı yoktur.

Derini…Görüneni…Paraleli…Orijinali…

Katliamları-işkenceleri-soykırımı kimin yaptığının, yaptırdığının bir önemi var mı?

Derin'in yaptığı Görüneni, Paralelin ki Orijinali temize çıkarmaz. Esad'ın işkence fotoğrafları El Kaide'nin kelle kesen görüntülerini haklı göstermez.

İki devlet, iki fotoğraf…

SURİYE DEVLETİ
TÜRK DEVLETİ

Adem Geverî: Amed bir Kürd şehridir

Kürdistan İslami İnisiyatifi (AZADÎ) Koordinatörü Adem Geverî, "Sadece altyapı hizmetleri buraya yetmez. Hewlêr'in kalkınmışlığı on yıl öncesiyle kıyaslanamaz düzeydedir. Amed bir Kürd şehridir. Bunun bilinmesi ve ona göre hareket edilmesi lazım." dedi. Kürdistan İslami İnisiyatifi/AZADÎ İnisiyatifi, Ak Parti Amed Milletvekili ve 30 Mart yerel seçimlerinde Ak Parti'den Amed Büyükşehir Belediye Başkan Adayı Galip Ensarioğlu ve beraberindeki heyeti ağırladı. AZADÎ heyetinde Genel Koordinatör Adem Geverî(Özcaner) ile birlikte Yönetim Kurulu ve Koordinasyon Kurulundan üyeler yer aldı. Kürdistan İslami İnisiyatifi-/AZADÎ İnisiyatifi Genel Koordinatörü Adem Geverî yaptığı konuşmada Kürdistan İslami İnisiyatifi/AZADÎ İnisiyatifi'nin görüşlerini ortaya koyarak şunları dile getirdi:

ÎNÎSIYATÎFA AZADÎ

"Kürdistanlı olarak Kürdistan'a hizmet edilmesini bekliyoruz. Kürdistan'a siyasal statü, siyasal bir hukuk talep ediyoruz. Kürdistan'ın başkenti olan Amed'in statüsü siyasal olarak Ankara ile, tarihsel olarak İstanbul ile eşdeğerdir. Amed'in gelişmesinde, gelişmemesinde belediye kadar siyasal iktidarın da sorumluluğu var. BDP'ye de eleştirilerimiz var. AKP'nin Kürdistan'daki belediyeleri de başarılı değil. Tüm inanç ve dillere, kültürlere önem verilmeli. Silahın bırakılması ile ilgili olarak, Devlet'in uygulamalarının Kürdler'i silaha yönelttiğini düşünüyoruz. Ortam oluşunca silahın bırakılması kolaylaşacak.

Sadece altyapı hizmetleri buraya yetmez. Hewlêr'in kalkınmışlığı on yıl öncesiyle kıyaslanamaz düzeydedir. Amed bir Kürd şehridir. Bunun bilinmesi ve ona göre hareket edilmesi lazım." Galip Ensarioğlu, "Ticarette olduğu gibi siyasette de rekabet kalite getirir.

Görüşler, düşünceler ve toplumsal hareketler yasaklarla engellenemez. Değişim süreci inşallah hayırlar getirir. Yüz yıldır devlet eliyle yasaklanan, bastırılan bu dil, kültür kendini geliştirme imkanı bulacak. Geçen yüzyıl Kürdler'in aleyhine idi, bu yüzyıl Kürdler'in lehine bir yüzyıl. Kürdler bunu değerlendirmeli." dedi. Ensarioğlu ayrıca projeleri hakkında bilgiler verdi ve "Şeyh Said'in mezar yerini biliyorum, ortaya çıkaracağım." dedi.

Görüşmede duygu ve düşünceler Kürtçe(Zazakî-Kurmancî) ve Türkçe dile getirildi.

Усилия курдских партий в формировании нового правительства пока безрезультатны

В Эрбиле прошли две отдельные встречи между делегациями "Демократической партии Курдистана" (ДПК) и "Патриотического союза Курдистана" (ПСК), а также между ДПК и "Горран". Встречи не привели к каким-либо значительным результатам в формировании следующего регионального правительства. Как заявил член делегации "Горран", Арам Шейх Мохаммед, встреча его делегации с ДПК закончилась обменом мнениями по поводу нового правительства.

Он отметил, что "Движение за перемены" (Горран) заявило, что распределение должностей не должно проходить в соответствии с "партизанскими интересами" любой из сторон, а в соответствии с результатами выборов, и волей избирателей и граждан региона Курдистан. Согласно сообщениям курдских СМИ, делегация ДПК одобрила предложение ввести две должности заместителя премьер-министра: одна для члена "Горран", а вторая – для ПСК, но вопрос так и не был решен. Согласно СМИ, делегация ПСК настаивала на встрече с ДПК, чтобы получить посты заместителя премьер-министра, министра финансов, внутренних дел, реконструкции и другие. Но ДПК предложила отложить вопрос о распределении министерских портфелей до окончания переговоров о главных позициях.

Парламентские выборы Курдистана прошли 21 сентября прошлого года, и привели к победе ДПК, возглавляемой президентом региона, Масудом Барзани, дав ей право на 38 мест из 111 мест парламента. За ней следуют "Горран" во главе с Наушированом Мустафой - 24 места, ПСК - 18 мест, "Исламской Союз Курдистана" - 10 мест и "Исламская группа Курдистана" - 6 мест.

Кто заказал убийство Сакине Джансиз?

Спустя год после того, как соучредитель "Рабочей партии Курдистана" (РПК) была найдена мертвой в офисе Курдского информационного центра в Париже, рядом с телами двух других женщин-активисток, следователи не стали ближе к организаторам убийства.

Когда президент Франции Франсуа Олланд отправился на этой неделе с официальным визитом в Турцию, курдские группы во Франции призвали его поднять этот вопрос на встрече с премьер-министром Турции, Реджепом Тайипом Эрдоганом, расследовав последние сообщения о причастности к убийству турецкой разведки.

Полиция считает, что г-жа Джансиз, товарищ Абдуллы Оджалана, лидера РПК, заключенного в турецкую тюрьму, была главной мишенью тройного убийства, совершенного в ночь на 9 января прошлого года. Остальные жертвы - Фидан Доган, парижская представительница Национального конгресса Курдистана, и Лейла Шайлемез, молодежный лидер - возможно, были убиты только потому, что оказались рядом с Джансиз.

Убийства, которые произошли в разгар переговоров по мирному урегулированию между турецким правительством и РПК, вызвали много предположений. Турецкие комментаторы считают, что они были результатом внутреннего раскола внутри курдского повстанческого движения - между сторонниками и противниками мирных переговоров. Активисты РПК говорят о темных силах внутри турецкого государства, таких как националистические элементы в спецслужбах, выступающие против мирного договора с Оджаланом. Французские следователи быстро определили единственного подозреваемого по делу, Омера Гюнея. 31-летний мужчина, который был водителем и помощником Джансиз, отвез ее в Курдский информационный центр в ночь убийства. Сам он отрицает какую-либо причастность к совершению преступления. Кажется, что Гюней не имел никакого отношения к курдскому политическому движению, пока не переехал из Германии во Францию в 2011 году. Его бывшие друзья сообщили, что знали его как турецкого националиста во время его пребывания в Германии. В Интернете был анонимно размещен разговор, якобы между Гюнеем и двумя агентами турецкой национальной разведки, MIT.

Эта неподтвержденная запись, в сочетании с предполагаемым внутренним документом MIT, опубликованном турецкой прессой, поддерживают теорию, что именно MIT заказала убийство.

Турецкая разведка все отрицает, но и обещает провести внутреннее расследование. Прошлогодние убийство в Париже произошло спустя несколько дней после подтверждения Эрдогана, что турецкие разведчики встретились Оджаланом в его тюремной камере в рамках мирного процесса, призванного покончить с тремя десятилетиями конфликта с РПК.

Хакан Фидан, глава MIT, является одним из ближайших советников Эрдогана, и был делегирован премьер-министром вести переговоры с Оджаланом. Если убийства были призваны сорвать мирный процесс, операция не удалась. Прогресс, тем не менее, застопорился в прошлом году, а Эрдоган сосредоточился на уличных протестах против его авторитарного стиля, продолжающихся коррупционных скандалах, и на борьбе за власть с Фетхуллахом Гюленом, влиятельным американским турецким мусульманским ученым.

Члены религиозного консервативного движения Гюлена выражают скептицизм по поводу мирного процесса и роли в нем MIT. РПК и сочувствующие призвали Оджалана потребовать ответа от турецкого правительства. Французские судебные органы, в свою очередь, опровергают проволочку расследования из-за политической чувствительности вопроса - связей Франции и Турции. В ожидании новых доказательств, следователи, как сообщается, непредвзято судят о тех, кто, в конечном счете, будет обвинен в ответственности за нападения, потрясшие курдскую общину во Франции и за ее пределами.

70% турецкой торговли с Ираком приходятся на Курдистан

Региональное правительство Курдистана (КРГ) сообщило, что % 70 объема турецкой торговли с Ираком происходит в Курдистане.

Длер Тарик, руководитель пресс-службы Министерства финансов КРГ, сообщил "BasNews", что консульство Турции в Эрбиле призвало курдское министерство финансов помочь укрепить эти отношения.

"Они хотят улучшить сотрудничество, поскольку в настоящее время % 70 турецкой торговли с Ираком приходится на Курдистан", сказал Тарик. По его словам, в Курдистане также находится наибольшее число турецких торговых компаний - 1300.

В последние годы турецко-курдские отношения значительно улучшились, особенно экономические, в частности, в энергетическом секторе, с тех пор как курдская нефть потекла по независимым нефтепроводам в Турцию.

Министерство природных ресурсов КРГ опубликовало свой первый ежемесячный отчет

Министерство природных ресурсов КРГ объявило о публикации своего первого ежемесячного отчета. Отчет содержит самую свежую информацию о производстве и экспорте нефти в Курдистане, данные о внутренней переработке и потреблении, данные о занятости и договорах. Доклад поможет заинтересованным гражданам, компаниям и СМИ внимательно следить за деятельностью и ходом развития нефтяной промышленности в Курдистане. В ближайшие месяцы в отчет будут добавлены новые информационные разделы.

Первый доклад, опубликованный 30 января, охватывает деятельность за октябрь 2013 года. Готовятся отчеты за ноябрь и декабрь 2013 года, они появятся в середине февраля. После этого отчет будет публиковаться ежемесячно. Ежемесячный отчет является частью программы прозрачности деятельности министерства. Каждый отчет будет публиковаться на английском и курдском языках на сайте министерства. Будут изданы также его печатные экземпляры. Вариант отчетов на арабском языке находится в стадии подготовки.

MINISTRY OF NATURAL RESOURCES | KURDISTAN REGIONAL GOVERNMENT
حکومەتی هەرێمی کوردستان | وەزارەتی سامانە سروشتیەکان

Вице-президент США и президент Курдистана провели телефонные переговоры

В пятницу президент Курдистана Масуд Барзани говорил с вице-президентом США, Джозефом Байденом, о запланированном на эту неделю официальном визите президента Барзани в Вашингтон для встречи с президентом Обамой и вице-президентом в Белом Доме. Стороны признали необходимость отложить визит Барзани в США из-за несовпадения графиков встреч, договорившись провести его в будущем. В этом телефонном разговоре также обсуждались вопросы двусторонних отношений, и важность дальнейшего укрепления дружественных отношений между США и Курдистаном. Президент и вице-президент обменялись мнениями по общей ситуации в Ираке и об отношениях между Эрбилем и Багдадом. ***kurdistan.ru***

Талабани все еще в Берлине

Как сообщают источники агентства "BasNews", основатель и генеральный секретарь "Патриотического союза Курдистана" (ПСК) и президент Ирака, Джаляль Талабани, все еще находится в Берлине, Германия.

Чтобы избежать утечки информации о состоянии его здоровья, Талабани был перемещен на виллу, находящуюся в квартале Целендорф. Охранники Талабани также проживают там, чтобы обеспечить его безопасность. Целендорф является элитным кварталом, где проживают богатые жители города. Джаляль Талабани, перенесший инсульт в декабре 2012 года, постепенно восстанавливает свое здоровье.

Письмо Оджалана к президенту Курдистана может касаться Рожава

Турецких СМИ предполагают, что срочное письмо лидера "Рабочей партии Курдистана" (РПК), Абдуллы Оджалана, к президенту Иракского Курдистана, Масуду Барзани, может содержать призыв к улучшению связей с новой курдской администрацией в Сирийском Курдистане (Рожава). Об этом пишет "Rudaw".

Письмо, как ожидается, передаст Лейла Зана, курдский депутат от города Диярбакыр в турецком парламенте. Считается, что письмо содержит срочное сообщение, и именно поэтому Зана было поручено поехать в Европу, чтобы доставить его лично Барзани, который находится в Европе с официальным визитом.

По словам Сирри Сюрайя Ондера, члена курдской "Народно-демократической партии" (HDP), сообщение Оджалана может быть ответом на письмо Барзани к лидеру РПК.



"У Барзани не было никаких требований к Оджалану. Он только… пожелал ему крепкого здоровья и сказал, что он поддерживает мирный процесс" в Турции, сказал Ондер, добавив, что письмо Оджалана уже прошло через турецкое министерство юстиции. На прошлой неделе Ондер и Зана посетили Оджалана в тюремной камере на турецком острове Имрали.

После визита Зана сказала, что встреча была посвящена мирному процессу в Турции, запланированной Курдской Национальной конференции и отношениям между Курдистаном и Рожава.

По сообщениям турецких СМИ, письмо Оджалана может содержать просьбу к курдскому президенту наладить более тесные отношения между его "Демократической партией Курдистана" (ДПК) и связанной с РПК "Партией Демократического Союза" (PYD) в Сирийском Курдистане.

Очевидно, Оджалан хочет, чтобы Барзани поддержал временное правительство PYD, объявленное недавно в курдских районах Сирии.

Зана и другие депутаты от курдской "Партии мира и демократии" (BDP) недавно принимали участие в примирении ДПК (правящей партии Курдистана) с PYD, доминирующей курдской силой в Сирии.

BDP также играет важную роль в мирных переговорах между РПК и Анкарой.

Посол Канады встретился с главой департамента внешних связей КРГ

30 января глава департамента внешних связей Регионального правительства Курдистана (КРГ), министр Фалах Мустафа, принял посла Канады в Ираке и Иордании, г-на Бруно Саккомани, чтобы обсудить будущее двусторонних отношений между Канадой и КРГ. Еще в начале октября 2013 года новоназначенный посол Канады объявил о своем 6-месячном плане по укреплению двусторонних связей с Курдистаном и его правительством.

Посол Саккомани заверил министра Мустафу, что он видит большой потенциал в Курдистане и готов поставить отношения с Курдистаном и Ираком на передний край внешней политики Канады. По его словам, Канада готовит направление в Курдистан торговой делегации ряда компаний, чтобы исследовать его бесконечные возможности для инвестиций. Министр Мустафа проинформировал посла о кризисе сирийских беженцев и увеличении числа вынужденных переселенцев, бежавших в Курдистан от насилия в провинции Анбар. Посла сопровождали временная поверенная в делах Канады в Багдаде, г-жа Стефани Дюхайм, и старший торговый представитель, Жан-Филипп Тачджиан.

Эксперт: Нефтяные доходы КРГ не сопоставимы с его долей в федеральном бюджете

Даже при самых лучших условиях, доходы Курдистана от экспорта своей нефти будут меньше половина его доли в бюджете Ирака, утверждает эксперт по энергетическим вопросам. Об этом пишет "Rudaw". Отвечая на заявление иракского вице-премьера по энергетике, Хусейна Шахристани, который сказал, что Эрбиль может удерживать доходы от экспорта своей нефти вместо того, что он получает из государственного бюджета, доктор Кайван Сиваили заявил, что обе цифры не сопоставимы.

"Мы пришли к выводу, что, … вместо $ 14,6 млрд., на которые Региональное правительство Курдистана (КРГ) имеет право в бюджете, оно может получить только $ 8,398 млрд. от годовой выручки за нефть. На самом деле, реальная сумма будет намного меньше, чем эта", добавил он, ссылаясь на множество расходов и переменных, которые не были включены в его расчеты. Курдские чиновники последовательно заявляют, что Багдад никогда не выделял более 10 процентов федерального бюджета в Курдистан, тогда как по конституции страны это должно быть 17 процентов. "Вопрос в том, может ли КРГ выжить с таким бюджетом, учитывая такие факторы, как огромные административные расходы, значительное число государственных служащих, коррупция, отсутствие руководящего опыта и сотни других экономических трудностей", сказал Сиваили. Его расчеты основаны на анализе лучшей ситуации, но маловероятный сценарий, при котором цены на нефть останутся на уровне $ 100 за баррель в течение всего года, экспорт останется непрерывным (400000 баррелей нефти в сутки) и не будет никаких дополнительных расходов, таких как транзит или другие. Багдад категорически против независимого экспорта нефти Эрбиля на рынки Турции и за ее пределы. В настоящее время Багдад и Эрбиль ведут сложные переговоры о распределении доходов. Разгневанное федеральное правительство предложило Эрбилю удерживать свои нефтяные доходы, не настаивая на своей доле в национальном бюджете. "В соответствии с соглашением между Курдистаном и Турцией, 50 процентов экспортируемой нефти будет продаваться в Турцию по более низкой цене, чем на международном рынке, и только другая половина будет продаваться по рыночной цене на международный рынок", пояснил Сиваили.

Эксперт также напоминает, что КРГ связано соглашениями о разделе доходов с иностранными нефтяными компаниями, добывающими нефть в Курдистане, а это означает, что денежные средства, которые в конечном итоге поступят в казну Эрбиля, будут еще меньшими.

Как заявляют курдские чиновники, КРГ намерено увеличить текущие поставки нефти с 150 000 баррелей в сутки до 400 тысяч баррелей в сутки к концу 2014 года.

Оджалан просит Барзани поддержать Рожава и мирный процесс

Абдулла Оджалан, заключенный в тюрьму лидер "Рабочей партии Курдистана" (РПК), попросил президента Курдистана, Масуда Барзани, поддержать курдскую автономию в Сирии и мирный процесс РПК с Анкарой. Об этом сообщил лидер крупнейшей курдской партии Турции. Селахаттин Демирташ, глава "Партии мира и демократии" (BDP), посредничающей в мирном соглашении между Оджаланом и Анкарой, сообщил о содержании письма к Барзани.

"Письмо содержит просьбу к Барзани поддержать курдов Сирии и мирный процесс в Турции", сказал Демирташ депутатам своей партии в четверг.

Отношения между Курдистаном и связанной с РПК "Партией Демократического Союза" (PYD), которая объявила одностороннюю автономию в курдских районах Сирии (Рожава), довольно напряженные. РПК и "Демократическая партия Курдистана" (ДПК) Барзани также являются традиционными соперниками. Региональное правительство Курдистана (КРГ) в Эрбиле отклонило автономию PYD. Перед Лейлой Зана, курдским депутатом от города Диярбакыр в турецком парламенте, была поставлена задача личной доставки сообщения к Барзани, что привело к появлению сообщений о его важности и срочности.

"В письме также есть просьба к Барзани раскритиковать медленный прогресс "Партии справедливости и развития" (правящей партии Турции - АКР) в мирном процессе", сказал Демирташ. "Мы не видим никакой критики со стороны Барзани [в адрес] АКР. Курды на севере [Турецкий Курдистан] ожидают большей поддержки от Барзани", сказал он.

Несмотря на разногласия с РПК в связи с ситуацией в Рожава, Барзани поддерживает хорошие отношения с Анкарой и ее мирный процесс с РПК.

Демирташ, ярый критик премьер-министра Турции, Реджепа Тайипа Эрдогана, обвинил его партию АКР в неискренности ее отношения к мирному соглашению. Курды Турции разочарованы медленными темпами переговоров, и обвиняют Анкару в затягивании переговоров. "Лучший выход из этой тупиковой ситуации – демократизация Турцию", сказал Демирташ. "Лидеры, которые сталкиваются с таким кризисом, должны либо прибегнуть к демократии, либо управлять с помощью силы", добавил он. "Лучшим решением является инициатива Оджалана". Демирташ также сказал, что недавний коррупционный скандал в Турции, который активизировал соперничество между правительством Эрдогана и мощным движением Гюлена, вреден для Турции и мирного процесса. ***kurdistan.ru***

ДИПЛОМАТ

№ 5 (249) 3 - 9 февраля 2014 ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

Президент Барзани встретился с премьер-министром Голландии

Президент Курдистана, Масуд Барзани, во вторник прибыл в Давос (Швейцария) для участия в ежегодном Всемирном экономическом форуме. Президент встретился с премьер-министром Голландии, Марком Рютте, который заявил, что был рад убедиться, что с момента их встречи в прошлом году в Давосе, в Курдистане произошел большой прогресс, и выразил надежду, что связи их двух стран имеют большой потенциал для развития. Со своей стороны Барзани выразил готовность КРГ к дальнейшему расширению двусторонних отношений, добавив, что визит министра иностранных дел Голландии, Франса Тиммермана, в Эрбиль в сентябре 2013 года был явным признаком прогресса двусторонних связей. Стороны также обсудили тяжелое положение сирийских беженцев в Курдистане, отношения между Эрбилем и Багдадом, предстоящие иракские парламентские выборы, текущую ситуацию в области безопасности в провинции Анбар и угрозы терроризма. Премьер-министр Рютте выразил восхищение усилиями КРГ в организации приема такого большого количества беженцев, и сказал, что он понимает тяжесть нагрузки на ресурсы Курдистана, возникшую в связи с этим.

"Теперь у нас в Курдистане есть около 250 тысяч сирийских беженцев, в основном курдов. Забота о них является для нас гуманитарной и национальной обязанностью. Я надеюсь, что международное сообщество будет более щедрым в предоставлении помощи сирийским беженцам в Курдистане", сказал президент.

Касаясь вопроса отношений между Эрбилем и Багдадом, президент выразил надежду, что все нерешенные вопросы между ними могут быть решены с помощью текущих переговоров и в рамках Конституции Ирака.

Президент Барзани завершил визит на Всемирный экономический форум в Давосе

Президент Курдистана Масуд Барзани 24 января завершил свой визит на Всемирный экономический форум в Давосе, Швейцария. Во время своего визита президент принял участие в двух дискуссионных заседаниях высокого уровня: одно касалось событий, разворачивающихся на Ближнем Востоке и в Северной Африке, а второе - конфликта в Сирии, и его последствий для региона в целом. Во время своего трехдневного пребывания в Давосе президент также провел встречи с премьер-министрами Голландии и Грузии, а также с министрами иностранных дел Франции, Турции и Швеции. Эти дискуссии были сосредоточены на активизации двусторонних отношений, и включали консультации по вопросам политики и безопасности, стоящих перед Ираком, Сирией и Ближневосточным регионом в целом.

На всех своих встречах президент Барзани обратил внимание на тяжелое положение более 250000 сирийских беженцев, которые нашли убежище в Курдистане, и подчеркнул важность большей международной помощи для них. Говоря о войне в Сирии, он также подтвердил, что не существует военного решения конфликта в Сирии, и что только политическое урегулирование может привести к разрешению проблем.

В ходе встречи между президентом и французским министром иностранных дел, Лораном Фабиусом, рассматривалось продолжение тесного сотрудничества. Как заявил Лоран Фабиус, он очень доволен двусторонними отношениями его страны с Курдистаном. Со своей стороны Масуд Барзани подтвердил, что КРГ стремится к дальнейшему развитию связей с Францией, и пригласил министра посетить Эрбиль. Встреча между президентом и министром иностранных дел Турции, Ахметом Давутоглу, была сосредоточена на двусторонних связях и процессе диалога, проходящем в настоящее время между Эрбилем и Багдадом, чтобы достичь урегулирования вопросов экспорта нефти и газа через территорию Турции. Обе стороны выразили надежду на подписание резолюции, которая будет в интересах Ирака в целом. В кулуарах Форума президент Барзани также встретился с президентом корпорации "ExxonMobil", Рексом Тилерсоном, и вице-президент по развитию бизнеса компании "Chevron", Джеем Прайором. Вице-президент "Chevron" поблагодарил Региональное правительство Курдистана (КРГ) за его тесное сотрудничество с компанией и проинформировал Масуда Барзани о деятельности и ходе работ "Chevron" в Курдистане.

Нечирван Барзани: Формирование кабинета правительства является сложной задачей

"Формирование нового кабинета является сложной задачей, потому что представление программ всех сторон в правительстве и передача им всех сообщений не является чем-то простым, в отличие от предыдущих правительств, где были только две партии, что означало, что правительство может быть сформировано легко", заявил премьер-министр Курдистана, Нечирван Барзани, на встрече с курдскими чиновниками. Как мы уже сообщали, Барзани встретился с курдскими представителями, работающими в Багдаде, и высшими чиновниками Эрбиля, чтобы обсудить вопросы экспорта нефти, и бюджет Курдистана. На прошедшей после встречи пресс-конференции Барзани отметил, что встреча была посвящена информированию курдских представителей о ходе переговоров между Курдистаном и федеральным правительством. Говоря о нынешнем кризисе в Ираке и проблемах между Курдистаном и федеральным правительством, он коснулся ситуации 2005 года, когда курдские лидеры оставались в Багдаде в течение пяти месяцев, чтобы написать конституцию Ирака. "Поведение федерального правительства в отношении Курдистана очень напоминает другие прежние режимы", сказал он.

В Курдистане растет число миллионеров

Как сообщают курдские чиновники, количество миллионеров в Иракском Курдистане за последние несколько лет радикально увеличилось. Об этом пишет "BasNews". Во время состоявшейся в Сулеймании пресс-конференции, глава "Инвестиционного Союза Курдистана", Мала Ясин, заявил журналистам, что ряд богатейших людей Курдистана вошли также в списки самых богатых людей в мире. Экономический бум, который произошел в Курдистане в течение последних лет, привел к увеличению доходов физических лиц. "Некоторые из самых богатых людей Курдистана заявляют, что их состояние превышает $ 4 млрд., причем некоторые из них были перечислены в качестве самых богатых людей мира", сказал Ясин. По мнению чиновника, количество состоятельных людей в Курдистане будет продолжать расти. "В настоящее время в регионе 11 360 человек, чье состояние превышает $ 5 млн.", добавил он.

Allah rəhmət eləsin!

"Diplomat" qəzetinin idarə heyəti, Tahir müəllim, Qəzənfər müəllim, Nəriman müəllim, Hamlet həkim, Ramiz müəllim, Sağatel müəllim, Pərviz müəllim, Murad, Emil, Tariyel, İsmayıl, Bəylər, Ərbil şəhərinin Türkmən Ədəbiyyatı və Yazarlar Birliyinin başqanı hörmətli Əsəd Ərbilin oğlu

Sezer Ərbilin

vaxtsız vəfatından kədərləndiklərini bildirir, şəxsən qardaşımız Əsəd bəyə, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirlər.

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
TAHİR SÜLEYMAN
ÎMTÎYAZ Û SERNIVÎSAR:
TAHÎR SİLÊMAN
УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:
ТАХИР СУЛЕЙМАН
Tel: +994 50 352-33-18

Azərbaycan şöbəsinin redaktoru:
Ramiz Cəbrayılov
Xüsusi müxbir:
Sakit ÇIRAQLI
Региональный корреспондент:
Усуб ТЕЙФУР
Müəlliflərin mövqeyi ilə redaksiyanin mövqeyi üst-üstə düşməyə bilər.

www.diplomata-kurdi.com
Ünvan: Bakı şəhəri 40, küçə
S.Mehmandarov ev 25, mənzil 17

Navnîsan: Bakû 40, soqaq
S.Mêhmandarov xani 25, mal-17

Адрес: Баку 40, улица С.Мехмандаров
дом 25, кв.-17

Qəzet "Diplomat" qəzetinin bilgisayar mərkəzində yığılıb səhifələnib və "Mətbuat" mətbəəsində çap olunmuşdur.
e-mail: hewler@mail.ru
Şəhadətnamə: NFŞ 005004966
BUSB-un Sabunçu rayon filialı
VÖEN 1800061582
H/h 438010000
Sifariş: 1500